

1. Aşağıdakılardan hansı politologiyanın funksiyası deyil

- √ İdeoloji
- Təربiyəvi
- Proqnozlaşdırıcı
- İdrak
- İdarəetmə

2. Müstəqil elm kimi politologiyanın istifadə etdiyi metodlar

- Sistem təhlil, nəzəri, bixeviorçu
- Sistem təhlil, nəzəri, bixeviorçu
- Bixeviorçu, nəzəri, sistem təhlili
- Ümumməntiqi, nəzəri, bixeviorçu
- √ Sistemli təhlil, müqayisəli təhlil, bixeviorçu

3. Sistemli təhlil metodu hansı ünsürləri özünə daxil edir

- √ Sistem, mühit, cavab reaksiyası
- Sosial-siyasi mühit və ictimai rəy
- Mühit və sosial sfera
- Sistem, mühit, ictimai rəy
- Siyasi, sosial mühit və cavab reaksiyası

4. Politologiya digər ictimai elmlərin istifadə etdiyi hansı metodlardan istifadə edir

- √ Ümumməntiqi və nəzəri metodlar
- Sistemli və nəzəri metodlar
- Ümumməntiqi və sistemlə təhlil metodları
- Nəzəri və bixeviorist metodlar
- Bixeviorist və ümumməntiqi metodlar

5. Aşağıda sadalananlardan hansılar politologiyanın qanunauyğunluqlarına aiddir

- İqtisadi, siyasi, sosial qanunauyğunluqlar
- Sosial və ictimai qanunauyğunluqlar
- √ Siyasi-iqtisadi, siyasi sosial, siyasi psixoloji, qanunauyğunluqlar
- Psixoloji, siyasi, ictimai qanunauyğunluqlar
- İctimai, siyasi, sosial qanunauyğunluqlar

6. Politologiyanın müstəqil elm kimi başlıca məqsədini nə təşkil edir

- √ Siyasi sistemlərin strukturu və fəaliyyətinin tədqiq edilməsi
- Siyasi hakimiyyətin idarəetmə üsul və vasitələrinin tədqiqi
- Cəmiyyətin siyasi şüur və mədəniyyət səviyyəsinin tədqiqi
- Cəmiyyətin ictimai fəallığının tədqiqi
- Cəmiyyətin sosial və siyasi strukturunun tədqiq edilməsi

7. Siyasət xalqın oyanan ruhunu, dəyişikliyə olan istəyini boğmaq vasitəsidir -fikri kimə məxsusdur?

- √ N.Makivelli
- T.Mor
- M. Əmədi
- N. Tusi
- F.Akvinali

8. İctimai əməyin təşkili, istehsal prosesində özbaşnalıq və hərcmərcliyə yol verməmək üçün müəyən tədbirlərə ehtiyac olur ki, bütün bunlar Siyasət adalanır fikri kimə məxsusdur

- Aristotel
- M.F.Axundov
- √ N.Tusi
- Nizami
- Platon

9. Müstəqil elm kimi politologiyanın predmetini nə təşkil edir

- Siyasi hakimiyyət və səmiyyət arasındakı münasibətlər
- Siyasət, siyasi şüur və mədəniyyət
- √ Siyasət, siyasətin təsisatları vasitəsilə cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibətləri
- Dövlət hüquq və siyasi partiyalar
- Siyasi proseslər və siyasi münasibətlər

10. Məhdud mənada politologiya termini özündə hansı elementləri birləşdirir

- Siyasi sistem və siyasi rejim
- Siyasi şüur və mədəniyyət
- √ Siyasi elmin obyektini və predmetini təşkil edən problemləri
- Siyasi partiya və istimai kütləvi təşkilatlar
- Dövlət və siyasi hakimiyyəti

11. Geniş mənada Politologiya dedikdə nə başa düşülür

- √ Siyasət haqqında bütün bilikləri əhatə edən elm sahəsidir
- Siyasi sistem haqqında bütün bilikləri əhatə edən elm sahəsi
- Siyasi hakimiyyət haqqında bütün bilikləri əhatə edən elm sahəsi
- Dövlət haqqında bütün bilikləri əhatə edən elm sahəsi
- Cəmiyyət haqqında bütün bilikləri əhatə edən elm sahəsi

12. YUNESKO-nun nəzdində. Beynəlxalq siyasi elmlər assosiasiyası neçəngi ildə yaranmışdır

- √ 1949
- 1948
- 1957
- 1947
- 1939

13. Müstəqil elm kimi politologiyanın əsası neçəngi ildə qoyulmuşdur

- √ 1857
- 1830
- 1827
- 1880
- 1853

14. Politologiyanın tədris fənni kimi formalaşması kimin adıyla bağlıdır

- √ F.Leyber
- N.Tusi
- C. Lokk
- M.Veber
- Con Berens

15. “Dəmir əl” nəzəriyyəsinin tərəfdarı aşağıda adları qeyd olunan mütəfəkkirlərdən hansıdır?

- √ N.Makiavelli
- Tomas Mor
- Frensis Bekon

- C. Lökk
- Jan Boden

16. İnsanın təbii hüquqları və xalqın suverenliyi ideyaları hansı dövrdə formalaşmışdır

- XIX-XX əsr
- XII əsr
- Orta əsirlər
- E.ə II-I minilliklər
- ✓ XV-XVI əsr

17. Hansı orta əsirlər mütəfəkkiri cəmiyyətin sinfi-iyerarxik təşkilini zəruri və qanunauyğun hal hesab etmişdir?

- ✓ İbn -Rüşd
- Əl -Biruni
- İbn -Sina
- Əl -Fərabî
- İbn -Sina

18. Hansı orta əsirlər mütəfəkkirinin siyasi fikrinin əsasını dövlətin öz sakinlərini ədalətli və səxavətli idarəetməsinin təşkili və onun mühafizə üsullarını öyrəniş, həyata keçirmək ideyası təşkil edir?

- ✓ Əl -Fərabî
- Əl -Biruni
- İbn -Rüşd
- İbn -Xaldun
- İbn -Sina

19. Aristotelə görə ən yaxşı dövlət forması hansıdır?

- ✓ Politiya
- Monarxiya
- Tiraniya
- Oliqarxiya
- Aristokratiya

20. Aristotelə görə aşağıda qeyd olunanlardan hansılar “qeyri normal” ("səhv")dövlət formasına aiddir ?

- ✓ Tiraniya, oliqarxiya, demokratiya
- Demokratiya, politiya, aristokratiya
- Tiraniya, politiya, demokratiya
- Demokratiya, aristokratiya, demokratiya
- Tiraniya, oliqarxiya, anarxiya

21. Aristotelə görə “normal” ("düzgün") dövlət formaları hansılardır

- ✓ monarxiya, aristokratiya, politiya
- Monarxiya, oliqarxiya, politiya
- Oliyaxiya, aristokratiya, politiya
- Demokratiya, aristokratiya, palitiya
- Politiya, monarxiya, tiraniya

22. Aşağıda qeyd olunanlardan hansı Platona görə “pis” idarəetmə formalarına aid deyil?

- Tiraniya
- Timokratiya
- ✓ Aristokratik respublika
- Oliyaxiya
- Demokratiya

23. Aşağıda qeyd olunanlardan hansını Platon “İdeal dövlət” hesab edirdi ?
- Timokratiya, monarxiya
 - Oliqarxiya, politiya
 - √ Monarxiya, aristokratik respublika
 - Tiraniya, aristokratik respublika
 - Demokratiya, politiya
24. İctimai münasibətlərin fundamentini Sinif-dövlət-siyasət formulu ilə xarakterizə edən mütəfəkkirlər hansılardır
- Ş.L.Monteskye və C.Lokk
 - T.Hobbs və C.Lokk
 - √ K.Marks və F.Engels
 - F.Engels və İ.Kant
 - İ.Kant və H.Hegel
25. Monteskyenin siyasi idealı nədir?
- √ Konstitusiyalı «maarifçi» monarxiya
 - Teokratik monarxiya
 - Despotiya
 - Mütləq monarxiya
 - Demokratiya
26. Pyer Qassendiyə görə dövlət hansı prinsiplər əsasında formalaşmışdır
- √ İctimai müqavilə
 - Zorakılıq
 - Qəsbkarlıq
 - İctimai hüquq
 - Məcburetmə
27. Tomas Hobbsun siyasi təlimində üstünlük təşkil edən meyl
- √ Antidemokratik
 - Qanunun aliliyi
 - Vətəndaş azadlığı
 - Bürokratik
 - Demokratik
28. Platona görə “İdeal dövlətdə” mühafizəçilərin funksiyası nədən ibarətdir?
- √ Mühafizəçilər-dövlətin zor aparatını yaradırlar və aristokrat-quldarların sinfi hökmranlığını qoruyurlar
 - Mühafizəçilər - kahinlərin hüquqlarını qoruyurlar
 - Mühafizəçilər- mövcud dövlət quruluşu və hakim təbəqənin mənafeyini müdafiə edirlər
 - Mühafizəçilər – idarəedən və idarəolunanların hökmranlığını qoruyurlar
 - Mühafizəçilər- əkinçi və sənətkarların hüquqlarını müdafiə edirlər
29. Dövlət təbii mənşəyə malik olub, insanların özləri tərəftindən yaradılmışdır fikri hansı mütəfəkkirə məxsusdur
- Con Lokk
 - √ Tomas Hobbs
 - Pیا Qasvendi
 - Benedikt Spinoza
 - Şarl lui Monteskye
30. Dövləti varlıların sadə xalqı istismar etmək üçün hökm aparatı vasitəsi hesab edən intibah dövrü mütəfəkkiri hansıdır
- √ Tomas Mor

- Frensis Bekon
- Con Lokk
- Nikolo Makiavelli
- Jan Boden

31. Qədimi dövr Roma mütəfəkkirlərindən hansı respublika dövlət quruluşunun tərəfdarı olmuşdur

- ✓ Mark Tullii Siseron
- Demosfen
- İsokat
- Polibi
- Platon

32. Elinizm dövrü mütəfəkkiri Dikearxa görə ideal dövlət forması özündə hansı dövlət formalarının elementlərini birləşdirməlidir

- Demokratiya, aristokratiya, politiya
- Monarxiya, tiraniya, oliqarxiya
- ✓ Monarxiya, aristokratiya, demokratiya
- Monorxiya, oliqarxiya, demokratiya
- Manarxiya, demokratiya, politiya

33. Elinizm dövrü mütəfəkkirlərindən hansı monarxiya dövlət quruluşuna qarşı çıxmaq afinalı həmvətənlərini azadlıq uğrunda mübarizəyə səsləmişdir

- ✓ Demosfen
- Siseron
- Dikearx
- İsoqlrat
- Polibi

34. Aristotelin ideal dövlət tipi hansıdır

- ✓ Politiya
- Oliqarxiya
- Tironiya
- Monarxiya
- Aristokratiya

35. Bir insan üçün qul, digəri üçün ağa-quldar olmaq faydalı və ədalətlidir -fikri hansı qədim dövr mütəfəkkirinə aiddir

- ✓ Aristotel
- Demostfen
- Pifaqor
- Sokrat
- Ploton

36. Aşağıda qeyd olunanlardan hansı Plotona görə İdeal dövlət tipidir

- Timokratiya
- Oliqarxiya
- Demokratiya
- ✓ Aristokratiya
- Tiraniya

37. Siyasi baxışlarda əxlaq məsələləri xüsusilə əxlaq mühüm yer tutur -fikri kimə aiddir

- Olvin Toffer
- ✓ Beniamin Frankilin
- Tomas Cefferson
- Tomas Cefferson

- Con Eliat

38. Aşağıda adları çəkilən hansı Amerikan mütəfəkkirinin siyasi ideyaları dini xarakter daşımışdır

- Jereni Bentam
- ✓ Con Eliat
- Tomas Cefferson
- Beniamin Frankilin
- Olvin Toffer

39. İctimai münasibətlərin fundamentini Sinif-dövlət-siyasət formulu ilə xarakterizə edən mütəfəkkirlər hansılardır

- ✓ K.Marks və F.Engels
- F.Engels və İ.Kant
- İ.Kant və H.Hegel
- T.Hobbs və C.Lokk
- Ş.L.Monteskye və C.Lokk

40. Klod Adrian Helivetsiyə görə ən pis idarəetmə hansıdır

- maarifçi monarxiya
- ✓ Mütləq monarxiya
- Teokratik monarxiya
- Hərbi monarxiya
- Konstitusiyalı monarxiya

41. Cəmiyyətin mənəviyyatı qanunvericilik və idarə formasından asılıdır fikri aşağıda adları çəkilən mütəfəkkirlərdən hansına məxsusdur

- Tomas Hobbs
- Con Lokk
- Şarl lui Monteskye
- Jan-Jak Russo
- ✓ Deni di Dro

42. Cəmiyyətdə hamının hamıya qarşı müharibəsi labüddür ideyası kimə məxsusdur

- ✓ Tomas Hobbs
- Benedikt Spinoza
- Şarl lui Monteskye
- Con Lokk
- Pyer Qassendi

43. İdeal dövlət lahiyyəsi kimə məxsusdur?

- ✓ Platon
- Aristotel
- Pareto
- Karl Marks
- Sokrat

44. Platona görə İdeal dövlətdə mühafizəçilərin funksiyası nədən ibarətdir Mühafizəçilər-qulların hüquqlarını müdafiə edirdilər

- Mühafizəçilər- mövcud dövlət quruluşu və hakim təbəqənin mənafeyini müdafiə edirlər
- Mühafizəçilər - kahinlərin hüquqlarını qoruyurlar
- ✓ Mühafizəçilər-dövlətin zor aparatını yaradırlar və aristokrat-quldarların sinfi hökmranlığını qoruyurlar
- Mühafizəçilər- əkinçi və sənətkarların hüquqlarını müdafiə edirlər
- Mühafizəçilər – idarəedən və idarəolunanların hökmranlığını qoruyurlar

45. Platona görə ideal dövlətdə cəmiyyət hansı üç silklərə bölünür

- √ Filozoflar, mühafizəçilər, əkinçilər və sənətkarlar
- Quldarlar, qullar, sənətkarlar
- Kəndlilər, qullar, aristokratlar
- Aristokratlar, qullar, muzdlular
- Filozoflar, idarəedənlər, fəhlələr

46. Qədim dövr mütəfəkkiri Sokrat hansı dövlət quruluşunu müdafiə edirdi

- √ Qanuna xidmət edən, hamı üçün eyni qəbul edilən ədaləti qoruyan
- Timokratiyaya xidmət edən dövlət
- Vətəndaşların dini etiqadna xidmət edən
- Hakim təbəqənin mənafeyinə xidmət edən dövlət
- Vətəndaşların mənafeyinə xidmət edən dövlət

47. Çox gülməlidir insanlar hər yoldan ötənə öz ayaqqabılarını tikməyi məsləhət bilmədiyi halda, dövləti idarə etməyi rüşkatma yolu ilə həll edirlər -fikri hansı qədim dövr mütəfəkkirinə aiddir

- Platon
- Heraklit
- √ Sokrat
- Pifaqor
- Demokrit

48. Dövlət ədalətlə qanunlar əsasında qurulmalı və idarə olunmalıdır -fikri hansı qədim dövr mütəfəkkirinə aiddir

- Platon
- Demokrit
- √ Sokrat
- Pifaqor
- Heraklit

49. Yeddi böyük müdrikin piri əsəri hansı qədim dövr mütəfəkkirinə aiddir

- Klodil
- Pittak
- √ Plutarx Xeroneyli
- Biant
- Fales

50. Patriarxal-parenalist nəzəriyyə hansı qədim dövr mütəfəkkirinə aiddir

- √ Konfutsi
- Lao-szi
- Mao-szi
- Solon
- Şan-Yan

51. Dövlət cəmiyyətin sosial önəmi olan ailənin sinonimidir ifadəsi hansı qədim dövr mütəfəkkirinə aiddir

- √ Konfutsi
- Moa-szi
- Loo-szi
- Solon
- Periandr

52. E.ə.VI-V ci əsirlərdə yaşamış çin mütəfəkkiri Konfutsiyə görə cəmiyyətin sosial siyasi həyatı hansı hissələrə bölünür

- √ Nizamsızlıq, Stabillik, Böyük uyğunlaşma
- Mütəqillik, Sabitlik, Böyük uyğunlaşma
- Stabillik, Avtomatizm, Analogiya

- Uyğunlaşma, Stabilitet, Qeyri sabitlik
- Stabilitet, Uyğunlaşma, Anarxiya

53. Qədim dövrdə ilkin sosial-siyasi baxışlar hansı yönümlü olmuşdur

- ✓ Dini-mifoloji
- İqtisadi -siyasi
- Mifoloji -siyasi
- Psixoloji -sosial
- Sosial -siyasi

54. Aşağıda qeyd olunan idarəetmə formalarından hansı N.Nərimanov tərəfindən irəli sürülməmişdir

- Mütləq monarxiya
- Demokratik respublika
- Despotiya
- Konstitusiyalı monarxiya
- ✓ Maarifçi monarxiya

55. Avesta ya görə dövlətə kim başçılıq etməlidir

- Varlılar
- Xalq
- ✓ Xeyirxah hökəmdar
- Hərbiçilər
- Kahinlər

56. Avesta nəyi təbliğ edir

- Hökəmdarın toxunulmamazlığını
- Zadəgənlərin hakimiyyətini
- İnsanın müqəddəsliyini
- Vətəndaş azadlığı
- ✓ Güclü dövlət hakimiyyətini

57. Xürrəmilər özlərini necə adlandırırdılar?

- üsyankarlar
- azadlıq uğrunda üsyankarlar
- azadlıq aşıqları
- ✓ mühəmirilər
- azadlıq carçıları

58. M.Ə. Rəsulzadənin siyasi irsində hansı ideyalar aparıcı rol oynayır

- ✓ Hürriyyət və azadlığı
- Vicdan azadlığı
- Hüquq bərabərliyi
- Vətəndaş azadlığı
- Mülkiyyət azadlığı

59. M.Ə.Rəsulzadə hürriyyətin neçə formasını fərqləndirirdi

- ✓ 5
- 3
- 2
- 7
- 4

60. Aşağıda qeyd olunan idarəetmə formalarından hansı N.Nərimanov tərəfindən irəli sürülməmişdir

- Konstitusiyalı monarxiya
- Demokratik respublika
- √ Mütləq monarxiya
- Despotiya
- Maarifçi monarxiya

61. C. Məmmədquluzadənin ideal dövlətin başlıca xüsusiyyətləri hansılardır

- √ Demokratik seçki, vətəndaşların hüquq bərabərliyi
- Parlament idarəetməsi
- Hakimiyyət bölgüsü
- Hüquq və azadlıqların təmin olunması
- Qanunun aliliyi

62. C. Məmmədquluzadənin ideal dövlət quruluşu aşağıda qeyd olunanlardan hansıdır

- √ Demokratik respublika
- Monarxiya
- Respublika
- Parlamentli monarxiya
- Konstitusiyalı monarxiya

63. İctimai tərəqqinin, təsərrüfatın inkişafının, xalqın maddi mənəvi rifahının yaxşılaşmasının əsas mənbəyini elm və maarifdə görənlər Azərbaycan maarifçisi

- C.Məmmədquluzadə
- M.Kazimbəy
- √ H.Zərdabi
- M.F. Axundov
- A.Bakıxanov

64. M.F. Axundova görə konstitusiyanın yaradıcısı kimi olmalıdır

- Ziyalılar
- İdarəedənlər
- √ Xalq
- Hərbiçilər
- Hökmdar

65. Axundova görə konstitusiyalı monarxiya şəraitində monarxın başlıca vəzifəsi nə olmalıdır

- Yalnız əmirlər verilir
- Qəbul olunmuş qanunlara riayət edilməlidir
- √ Yalnız qəbul olunmuş qanunlar təsdiqlənməlidir
- Ölkənin mühafizəsi ilə məşğul olmalıdır
- Qanunlar tətbiq olunmalıdır

66. Kəmalüdüvlə məktubları əsərində M.F.Axundov hansı idarəetmə formasını təbliğ edirdi

- √ Konstitusiyalı monarxiya
- Maarifçi monarxiya
- Parlament monarxiya
- Mütləq monarxiya
- Teokratik monarxiya

67. Yaradıcılığının ilkin dövrlərində M.F.Axundov hansı idarəetmə formasını müdafiə edirdi

- √ Maarifçi monarxiya
- Parlament monarxiya

- Teoloj monarxiya
- Teokratik monarxiya
- Mütləq monarxiya

68. M.Ə.Rəsulzadə 1907-ci ildə Təkamül qəzetində Tərcüman qəzetini və onun redaktoru İsmayıl Qasprinskini nəyə görə tənqid edirdi?

- ✓ millətçiliyi təbliğ etdiyi üçün
- Türkiyəni təbliğ etdiyi üçün
- İranpərəst mövqeyinə görə
- Demokratiyanın əleyhinə çıxış etdiyi üçün
- Rusiyanı təbliğ etdiyi üçün

69. Nəriman Nərimanov gənclik illərində hansı dövlət formasını təbliğ edirdi?

- ✓ Maarifçi monarxiya
- Despotiya
- Sosialist demokratiya
- Demokratiya respublika
- Konstitusiyalı monarxiya

70. M.Ə.Rəsulzadə hürryyətin beş əsas formasını göstərirdi?

- söz azadlığı, mətbuat azadlığı, insan azadlığı, vicdan azadlığı, malın, canın mühafizə olunması
- söz azadlığı, mətbuat azadlığı, cəmiyyət və ittifaq azadlığı, vicdan azadlığı, xalq azadlığı
- söz azadlığı, mətbuat azadlığı, milli azadlıq, malın, canın mühafizə olunması, vicdan azadlığı
- söz azadlığı, mətbuat azadlığı, azsaylı xalqların azadlığı, vicdan azadlığı, ittifaq azadlığı
- ✓ söz azadlığı, mətbuat azadlığı, malın və canın mühafizə olunması, cəmiyyət və ittifaq azadlığı, vicdan azadlığı

71. Nizami Gəncəvi feodal cəmiyyətinin nöqsanlarının başlıca səbəbini nədə görürdü?

- ✓ ədalətsizliyə, zorakılığa və qarətə əsaslanan dövlətin xarakterində görürdü
- şahların əhali tərəfindən seçilməməsində görürdü
- şahların maariflənməsində görürdü
- ədalətsizliyə və zorakılığa əl atan şahlar monarxların maarifçi olmamasında görürdü
- şahların dövləti düzgün idarə etməməsində görürdü

72. Nəsrəddin Tusiyə görə ölkə sahibi olmaq istəyənin yeddi xüsusiyyəti olmalıdır

- ✓ atalıq, alicənablıq, mətinlik, kişilik əzmi, səbrli olmaq, var-dövlət, sadıq və əməlisaleh köməkçilər
- atalıq, alicənablıq, mətinlik, kişilik əzmi, nüfuzlu olmaq, sadə olmaq, sadıq və əməlisaleh köməkçilər
- atalıq, alicənablıq, nüfuzlu olmaq, var-dövlət, səbrli olmaq, sadıq və əməlisaleh köməkçilər, həqiqəti deyə bilən
- atalıq, alicənablıq, mətinlik, var-dövlət, səbrli olmaq, nüfuzlu olmaq, sadıq və əməlisaleh köməkçilər
- atalıq, alicənablıq, kişilik əzmi, səbrli olmaq, səmimi olmaq, var-dövlət, sadıq və əməlisaleh köməkçilər

73. Nəsrəddin Tusinin fikrincə dövlət insanlar üçün nə idi və nə vaxt əmələ gəlir?

- ✓ Tusiyə görə dövlət insanların birliyi, cəmiyyətin təbii vəziyyətidir, insanlar öz mənafeləri əsasında könül-lü surətdə birləşmək arzusunda olduqları zaman dövlət əmələ gəlir.
- Tusiyə görə dövlət insanların birliyi və vahidliyi əsasında formalaşır və insanların tələbatını ödəmək üçün yaranır.
- Tusiyə görə dövlət millət və xalqların birliyi əsasında yaranır. İnsanların sosial problemlərini həll etmək məqsədi daşıyır.
- Tusiyə görə dövlət bacarıqlı elmi fədəkarlı insanların birliyi əsasında yaranır və məqsədi xeyirxahlıq olmalıdır.
- Tusiyə görə dövlət insanlara yaxşılıq etmək üçün, onların tələbatını ödəmək üçün yaranır və dövlət xalqların birliyidir.

74. Əbülhəsən Bəhmənyar feodalizm quruluşu haqqında nə deyirdi və səadətə çatmaq yolunu nədə görürdü

- ✓ o mövcud quruluşu tərifləyir və səadətə çatmaq yolunu təhsil və mənəvi təkmilləşmədə görürdü
- o mövcud quruluşu tərifləyir və səadətə çatmaq yolunu xeyirxah hökmdarda görürdü
- o mövcud quruluşu pisləyir və səadətə çatmaq yolunu inqilabda görürdü
- o mövcud quruluşu pisləyir və səadətə çatmaq yolunu xalqın hakimiyyətə gəlməsində görürdü
- o mövcud quruluşu pisləyir və səadətə çatmaq yolunu təhsil və mənəvi təkmilləşmədə görürdü

75. Aşağıda adları çəkilən mütəfəkkirlərdən hansı xalqı mövcud quruluşu zorakı yolla devirməyə xalqı üsyana səsləyirdi
- √ M.F. Axundov
 - C. Məmmədquluzadə
 - A.Bakıxanov
 - M.Kazımbəy
 - H. Zərdabi
76. Dünyada o cümlədən də siyasi həyatda hər şey təbii, sarsılmaz qanunlar əsasında inkişaf edir -ideyası hansı mütəfəkkirə məxsusdur
- √ M.M.Ə.Kazımbəy
 - A. Bakıxanov
 - H. Zərdabi
 - C. Məmmədquluzadə
 - M.F.Axundov
77. Ölkəni idarə edən monarx zülmünün və cəhalətin ələhinə olmalıdır -fikri hansı mütəfəkkirə məxsusdur
- √ A.Bakıxanov
 - N.Tusi
 - N.Gəncəvi
 - M.M.Ə.Kazımbəy
 - M.F. Axundov
78. A.Bakıxanovun siyasi idealı hansı idarəetmə forması olmuşdur
- √ maarifləşmiş monarxın idarə etdiyi dövlət
 - parlamentli monarxiya
 - Mütləq monarxiya
 - Qanunun hakim olduğu dövlətlər
 - Ali dini başçının idarə etdiyi dövlət
79. Ölkə sahibi olmaq istəyənin yeddi xüsusiyyəti olmalıdır atalıq, alicənablıq, mətinlik, kişilik əzmi, səbirli olmaq, var dövlət, sadıq köməkçilər -fikri hansı orta əsr mütəfəkkirlərinə məxsusdur
- √ N.Tusi
 - N. Gəncəvi
 - Ə.Bəhmənyar
 - M. Əmədi
 - M.Fizuli
80. Tusiyə görə ölkə sahibi olmaq istəyənin neçə xüsusiyyəti olmalıdır
- 5
 - 3
 - 2
 - √ 7
 - 4
81. Tusiyə görə dövlət hansı siniflərdən təşkil olunmalıdır
- √ Qələm əhli, qılınc əhli, müamilə əhli, ziraət əhli
 - Elita ziyalıları, hərbiçilər
 - Tacirlər, ziyalıları, aristokratiya, hərbiçilər
 - Aristokratiya, kütlə, hərbiçilər, kəndlilər
 - Aristokratiya, kütlə, publika
82. Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu ilk yazılı abidəsi necə adlanır

- √ Avesta
- Zərdüştlük
- Hökümdar
- Sonsuz zaman
- Qanun

83. Siniflərin yaranmasının özünəməxsus nəzəriyyəsinə yaradan Həsənbəy Zərdabi cəmiyyəti yoxsullara və varlılara bölərək mülkiyyət və sərvətin nəyin nəticəsi olduğunu göstərirdi?

- √ əməyin
- çox işləməyin
- qeyri-qanuni yolla qazanılan pulların
- xalqın istismar olunmasının
- qüvvətli olmağın

84. Mirzə Məhəmməd Əli Kazımbəyin fikrincə, xalqın əsarətə alınması, onun inkişafının dayandırılması deməkdir?

- √ müstəbidlik
- avtoritarizm
- düşmənçilik
- ayrıseçkilik
- totalitarizm

85. Mirzə Məhəmməd Kazımbəyin fikrincə dünyada siyasi həyatda hər şey necə inkişaf edir?

- √ təbii sarsılmaz qanunlar əsasında inkişaf edir
- dövlət başçısının apardığı islahatların nəticəsində
- dövlətin xeyirxah əməli fəaliyyətinin nəticəsində
- dövlət başçısının nə dərəcədə maarifçi olmasıyla əlaqədar olaraq
- dövlət başçılarının yürütdüyü siyasətin nəticəsində

86. A. Bakıxanov cəmiyyətin siniflərə bölünməsinə necə qiymətləndirirdi?

- √ təbii hal kimi qiymətləndirirdi
- insanların özünü günahlandırır
- rus imperatorunu günahlandırır
- zülmkarlıq kimi qiymətləndirirdi
- ədalətsizlik kimi dəyərləndirirdi

87. Nəsrəddin Tusi siyasətin hansı növlərini göstərirdi?

- √ ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti, camaat siyasəti
- ölkə siyasəti, qələbə siyasəti, xarici siyasət, camaat siyasəti
- ölkə siyasəti, kəramət siyasəti, camaat siyasəti, xarici siyasət
- ölkə siyasəti, qələbə siyasəti, zor və güc siyasəti, insanların rifah halını yaxşılaşdırmaq məqsədi ilə aparılan sosial siyasət
- ölkə siyasəti, camaat siyasəti, kəramət siyasəti, sosial siyasət

88. Mani dünyanı necə izah edir. Kiçik aləm olan insanın bədənini və ruhunu kim yaratmışdır?

- Xeyir hökmdarı və Şər hökmdarı
- Allah və Şeytan
- Qaranlıq və yaxşılıq hökmdarı
- Pislilik və yaxşılıq hökmdarı
- √ Qaranlıq hökmdarı və işıq hökmdarı

89. N. Tusiyə görə siyasətin hansı növləri mövcuddur

- √ Fəzilətli və naqis
- Səbəbi xeyir olan və səbəbi şər olanlar
- daxili və beynəlxalq

- Xarici və daxili
- Xeyrə və şərə xidmət edən

90. N. Tusiyə görə siyasətin neçə tipi mövcuddur

- √ 2
- 5
 - 6
 - 3
 - 4

91. Nizami Gəncəvi öz əsərlərində hansı ideyanı təbliğ edirdi

- √ Ədalət və humanizm
- Qanun aliliyi
 - Hökümdarın toxunulmamazlığını
 - Hüquqi normalara əməl olunmasının vacibliyi
 - Vətəndaşların hüquq bərabərliyi

92. Mövcud istismarçı quruluşu tərifiylən, yoxsulluğa dözməyə çağıran mütəfəkkir hansı idi

- √ Bəhmənyar
- N.Gəncəvi
 - N.Tusi
 - Zərdüşt
 - M.Əhvədi

93. Allah nemətləri hamı üçün yaradılmışdır, ona görə də nemətlər hamı arasında bərabər bölüşdürülməlidir -ideyası kimə məxsusdur

- √ Məzdək
- Mani
 - Babək
 - Cavidan
 - Zərdüşt

94. Avesta ya görə dövlətə kim başçılıq etməlidir

- √ Xeyirxah hökümdar
- Dini başçı
 - Xalqın seçilməsi
 - Xalq
 - Hərbiçilər

95. Avesta ya görə dövlət hakimiyyətinin möhkəmliyi nədən asılıdır

- √ Vətəndaşlarda mənəvi borcun necə tərbiyə edilməsindən
- Vətəndaşla dövlət arasındakı münasibətin xarakterindən
 - Cəmiyyətdəki ünsiyyət formasından
 - Vətəndaşlarda "vətəndaşlıq" hissənin necə tərbiyə edilməsindən
 - Cəmiyyətin mühavizəsindən

96. Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu Avesta neçə kitabdən ibarətdir

- √ 3
- 5
 - 4
 - 6
 - 2

97. Cəlil Məmmədquluzadə siyasi görüşlərində hansı dövlət formasının tərəfdarı kimi çıxış edir?

- √ demokratik respublika
- maarifçi monarxiya
- burjua respublikası
- cümhuriyyət respublikası
- konstitusiyalı monarxiya

98. XIX əsrin 70-ci illərindən etibarən M.Axundov hansı dövlət formasının tərəfdarı kimi çıxış edir?

- √ xalq hakimiyyəti
- maarifçi monarxiya
- konstitusiyalı monarxiya
- inqilabçı demokratiya
- demokratik monarxiya

99. Mirzə Fətəli Axundov hansı əsərində maarifçi monarxiyanı təbliğ etmişdir?

- √ «Aldanmış kəvakib»
- «Həkim-i-İngil Yuma cavab»
- «Babi və babilik»
- «İnsan tələbatları haqqında»
- «Yek kəlmə haqqında»

100. Zərdüştün ideyasını belə ifadə etmək olar?

- √ Xeyir və şərin, işıq və zülmətin, həyat və ölümün mübarizəsi
- Xeyirxahlıq və nadanlılığın, yaxşılıq və pisliliyin, həyat və ölümün mübarizəsi
- Yaxşılığın və pisliliyin, həyat və ölümün, zərdüştü istəyənlərin və istəməyənlərin mübarizəsi
- Xeyir və şərin, işıq və zülmətin, dindarların və cahillərin mübarizəsi
- Dünya qaydaları yaxşılığın və pisliliyin, xeyir və şərin, həyat və ölümün, dindar insanların və cahillərin mübarizəsindən asılıdır

101. Aşağıda sadalananlardan hansı siyasi mənafenin təmsil edən orqana görə fərqləndirilən tiplərinə aid deyil

- ictimai təşkilatlar
- Partiya
- √ İdarəetmə
- İctimai birliklər
- Dövlət

102. Aşağıda sadalananlardan hansı siyasi mənafenin mərhələlərinə aid deyil

- √ Qanunun aliliyinin təmin olunması
- Obyektiv aləmdə mənafenin təsdiq olunması prosesindən ibarət hərəkətin özü
- Mənafələrin təsisləndirilməsi
- Davranış və fəaliyyət motivləri
- Cəmiyyətdə praktik əlaqələrdə subyektin vəziyyəti və bu vəziyyətin dərk olunma səviyyəsi

103. Subyektin tərkibinə görə siyasi münasibətlər neçə qrupa bölünür

- √ 3
- 4
- 5
- 2
- 6

104. Siyasi münasibətlərin mərkəzi nöqtəsini hansı münasibətlər təşkil edir

- √ Hakimiyyətə dair mərkəzdə və yerlərdə yaranan münasibətlər
- Sosial-siyasi münasibətlər
- Vətəndaşlar arasındakı sosial-siyasi münasibətlər

- Sosial strukturun elementləri arasındakı münasibətlər
 - Siyasi münasibətlərə dair münasibətlər
- 105.** Siyasi hakimiyyətin əldə edilib, istifadəsi və bölüşdürülməsinə dair siyasi həyatın subyektlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyəti hansı münasibətləri xarakterizə edir
- √ Siyasi
 - Psixoloji
 - İqtisadi
 - İctimai
 - Sosial
- 106.** Aşağıda sadalananlardan hansı siyasətin subyektinə aid deyil
- Siyasətin bilavasitə iştirakçıları
 - Birbaşa subyektlər
 - Bilavasitə subyektlər
 - Siyasi elitələr
 - √ Siyasi hakimiyyət
- 107.** Siyasətin hansı elementləri vardır?
- siyasi institutlar və təşkilatlar
 - qanunlar, nəzəriyyə və baxışlar
 - √ normativ ideyalar, hakimiyyət və siyasi ideyalar, münasibətlər, siyasi institutlar
 - ideyalar, doktrinalar və nəzəriyyələr
 - ideoloji yanaşma, siyasi təsisatlar
- 108.** Siyasi rəqabət və siyasi əməkdaşlıq nəyi əks etdirir?
- √ siyasi həyatın xüsusiyyətlərini və onun inkişaf vəziyyətini
 - siyasi birliklər arasında qarşılıqlı yaxınlaşmanı
 - siyasi partiyalar arasındakı əsas mövqeləri
 - siyasi razılaşmanı və konsepsiyasını
 - cəmiyyətdə mənafelərin əksliyini və qarşılıqlı əlaqəsini
- 109.** Siyasətin neçə funksiyası fərqləndirilir.
- √ 7
 - 3
 - 2
 - 6
 - 5
- 110.** Aşağıda sadalananlardan hansı siyasətin komponentlərinə aid deyil
- √ Sosial-iqtisadi reallıq
 - İdeal
 - Siyasi məqsədlə ideala nail olmaq yolları və vasitələri
 - siyasi reallıq
 - Konkret ictimai quruluşun arzu edilən obrazı
- 111.** İnsanların ictimai rifahın əlavə edilməsinə yönəldilmiş şüurlu fəaliyyət siyasətə hansı amildən yanaşmanı özündə təzahür etdirir
- Sosial
 - İctimai
 - Stratifikasiya
 - Hakimiyyət
 - √ Etit

112. Fransız politoloqu J. M. Danken siyasət terminini izah etmək üçün hansı amilləri ön plana çəkir

- Azadlıq, aşkarlıq, milli siyasət
- Sosial-siyasi münasibətlər və siyasi idarəetmə
- Mülahizə, ideologiya, strategiya
- İdeya, hakimiyyət, cəmiyyət
- ✓ İdarəçilik, strategiya, mülahizə

113. Siyasətin necə əlaməti var

- ✓ 3
- 5
- 4
- 7
- 2

114. Siyasətin N.Tusi tərəfindən aşağıdakı formaları göstərilir

- ✓ ölkə, qələbə, kəramət, camaət
- camət, kəramət, xalq, dövlət
- ölkə, kəramət, təzilət, şücaət
- ölkə, şücaət, kəramət, mərifət
- qələbə, kəramət, ləyaqət, xalq

115. Y.M.Danken siyasətdə hansı üç aspekti əsas hesab edir?

- strategiya, mülahizə, rəhbərlik
- rəhbərlik təşkilatçılıq, idarəetmə
- ✓ idarəçilik, strategiya, mülahizə
- rəhbərlik, idarəçilik, strategiya
- idarəçilik, taktika, strategiya

116. Siyasi münasibətlərin mahiyyətini nə təşkil edir?

- ✓ Siyasi münasibətlərin xarakterini siyasi fəaliyyəti müəyyən edir
- siyasi münasibətlərin xarakteri mənəvi-mədəni fəaliyyətlə müəyyənləşir
- siyasi münasibətlər hərbi fəaliyyətlə müəyyən edilir
- Siyasi münasibətlər iqtisadi fəaliyyətlə müəyyən olunur
- siyasi münasibətlərin xarakterini ictimai fəaliyyət müəyyən edir

117. İctimai həyat anlayışı altında nə başa düşülür?

- ✓ insanların arasında ictimai əlaqələrin istehsalı və təkrar istehsal
- sosial-siyasi əlaqələrin təkrar istehsalı
- ictimai birliklər arasındakı münasibətlər toplusu
- sosial-siyasi əlaqələrin toplusu
- ictimai əlaqələrin məcmusu

118. Aşağıda adları çəkilən mütəfəkirlərdən hansı siyasəti birgə yaşamaq sənəti hesab edən

- Siseron
- Demokrat
- ✓ Platon
- Aristotel
- Pifaqor

119. Siyasəti insan birliklərinin formaları arasında münasibətlərin ən vacibi hesab edən mütəfəkkir kimdir

- Siseron
- Demokrat

- √ Aristotel
- Platon
- Pifaqor

120. Siyasətin beynəlxalq subyektləri bunlardır

- ayrı-ayrı dövlətlər arasında yaradılan ittifaqlar
- ATƏT vəBMT
- √ Milli dövlətlər, supermilli, təşkilatlar, qeyri-hökumət təşkilatları BMT-yə daxil olan təşkilatlar
- iri şirkətlər və milli birliklər
- müxtəlif xarakterli beynəlxalq təşkilatlar

121. Siyasət əsərinin müəllfi kimdir?

- √ Aristotel
- Makiavelli
- Monteskyo
- Sokrat
- Platon

122. Siyasi münasibətlərin mürəkkəb forması nədir?

- √ cəmiyyətin siyasi sistemi
- siyasi partiyalar
- ictimai birlik formaları
- ictimai-siyasi quruluş
- siyasi birliklər

123. Siyasi əlaqələrin ən sadə forması nədir?

- √ siyasi münasibətlər
- ictimai münasibətlər
- ictimai təşkilatlar
- siyasi ittifaqlar
- siyasi təşkilatlar

124. Siyasi fəaliyyətin əsas predmeti nədir?

- √ dövlət hakimiyyət
- ictimai təşkilatlar
- nümayəndəli hakimiyyət
- xalq hakimiyyəti
- ictimai nəzarət

125. Siyasi liderliyin 3 əsas tipini (ənənəvi, harizmalı,rasional-leqal) hansı mütəfəkkir fərqləndirmişdir?

- √ M.Veber
- S.Xuk
- Ş.L.Monteskye
- Platon
- C.Lokk

126. Şəxsiyyətin plyuralizm modelinə görə

- √ Siyasətdə aparıcı rolu ümumi mənafeədən çıxış edən qruplar və siyasi partiyalar oynayır
- Şəxsiyyət siyasəti idarə edən fəal varlıq və subyekt
- Mənafe insanları hərəkətə gətirən, onları ayıran və birləşdirən psixoloji mexanizmdir
- Şəriştəli azlığın çoxluq üzərində hakimiyyəti vacibdir
- Şəxsiyyət xudbin, uzağı görməyən, daim hakimiyyətə can atan mövcudatdır

127. Hansı şəxsiyyətin siyasətə təsir formasına aid deyildir

- √ Qeyri-hökumət təşkilatlarının işində iştirak etmək
- Siyasi partiyaların işində iştirak etmək
- Müxtəlif siyasi aksiyalarda iştirak etmək
- KİV-in apardığı təbliqat və təşviqat işində iştirak etmək
- Hakimiyyət orqanlarına keçirilən seçkilərdə iştirak etmək

128. "Hakimiyyət haqqında iki traktat" əsəri kimə məxsusdur

- √ C.Lokk
- S.Xuk
- M.Veber
- F.Nitsşe
- De Qoll

129. İnsanlar yemək və su kimi siyasi lidersiz də keçinə bilməzlər-fikri kimə aiddir

- M.Veber
- C.Lokk
- √ De Qoll
- S.Xuk
- F.Nitsşe

130. Siyasi lideri fetisləşdirən, onun xalqdan, sinifdən azad olunmasını zəruri hesab edən müəllif hansıdır

- √ S. Xuk
- F. Nitsşe
- C.Lokk
- M.Veder
- Z. Freyd

131. Hansı şəxsiyyətin siyasətə təsir formasına aid deyildir]

- √ Qeyri-hökumət təşkilatlarının işində iştirak etmək
- Hakimiyyət orqanlarına keçirilən seçkilərdə iştirak etmək
- Siyasi partiyaların işində iştirak etmək
- Müxtəlif siyasi aksiyalarda iştirak etmək
- KİV-in apardığı təbliqat və təşviqat işində iştirak etmək

132. M.Veberə görə siyasi liderliyin növləri hansılardır

- rasiona-legal,demokratik,totolitar
- ənənəvi,harizmalı,demokratik
- √ ənənəvi,harizmalı,rasional-legal
- ənənəvi,demokratik,totalitar
- harizmalı,avtoritar,demokratik

133. Şəxsiyyətin siyasətə təsiri nədən asılıdır

- Sosial vəziyyət və şəxsi mövqe
- Sosial mövqe və siyasi fəallıq
- İctimai fəaliyyət və siyasi fəallıq
- Şəxsi mövqe və sosial-siyasi fəallıq
- √ Şəxsi mövqe və siyasi fəallıq

134. Şəxsiyyətin mənafe modeli hansı mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür

- √ A.Smit və H.Spenser
- C.Lokk və A.Smit

- H.Spenser və A.Smit
- T.Hobbs və A.Smitt
- A.Smit və M.Veber

135. İnsanın bioloji xüsusiyyətləri hansılardır

- ✓ insana irsən qabiliyyət formasında verilən vergi
- İnsanın cəmiyyətdə qazandığı sosial ünsiyyətdə
- insanın ailədə qazandığı xüsusiyyətlər
- insanın təbii xüsusiyyətləri
- insana irsən keçən fiziki xüsusiyyətlər

136. Şəxsiyyətin plüralist modelinə görə siyasi proseslərdə aparıcı rol hansı elementə məxsusdur

- Cəmiyyət və siyasi qruplaşmalar
- Dövlət və siyasi hakimiyyət
- ✓ Siyasi partiya və qruplar
- Kütlə və siyasi partiya
- Siyasi hakimiyyət və siyasi partiyalar

137. Şəxsiyyətin modelləri hansılardır

- ✓ Tabeetmə, mənafe, plyuralist
- Demokratik, mənafe, plyuralist
- Tabeetmə, demokratik, avtoritar
- Mənafe, demokratik, avtoritar
- Tabeetmə, mənafe, demokratiya

138. Konkret tarixi münasibətlərin məhsulu və aparıcısı kimi çıxış edən, özünün şüuru ilə onlara təsir göstərən, əmək, sosial-siyasi fəaliyyətinə və cəmiyyətdə tutduğu mövqeyinə görə fərqlənən, öz üzərinə sosial funksiyalar götürən və bu funksiyaları idarə edən subyekt kimdir

- ✓ Şəxsiyyət
- Cəmiyyət
- İnsan
- Fərd
- varlıq

139. İnsanın psixoloji xüsusiyyətinə hansı aiddir

- Sosial prosesləri dərkətmə prosesi
- İctimai prosesləri dərkətmə prosesi
- ✓ Özünüdərkətmə prosesi
- Cəmiyyəti dərkətmə prosesi
- Cəmiyyətdəki sosial-siyasi vəziyyətidərkətmə prosesi

140. N.Tusiyyə görə lider olmaq istəyənin neçə xisləti olmalıdır

- 9
- 4
- ✓ 7
- 3
- 5

141. Lider-hakimiyyəti əldə, insanları işə itaət altında saxlamağı bacaran hökmdardır fikri kimə məxsusdur

- C.Lokk
- A.Foma
- ✓ N.Makiavelli
- Aristotel

- Ş.Moneskyö
142. Şəxsiyyətin tabeetmə modeli kim tərəfindən irəli sürülmüşdür
- √ T.Hobbs
 - M.Veber
 - C.Lokk
 - H.Spenser
 - A.Smit
143. Həyatın inkişafının ilkin pillələrində meydana gələn konkret subyektin bütövlüyünü ifadə edir
- √ fərd
 - şəxsiyyət
 - sosial qrup
 - cəmiyyət
 - insan
144. Harizmalı liderin başlıca xüsusiyyətləri
- √ Rəhbərin qabliyyətinə hədsiz inam, onun əlahiddəliyi, şəxsiyyətə pərəsdiş
 - Şəxsiyyətə pərəsdiş
 - rəhbərə hədsiz inam
 - Qeyri adi keyfiyyətlərə malik olmaq
 - Rəhbərə inamsızlıq
145. Siyasi liderin obyektinə aiddir
- √ Millət, xalq, sosial qrup və təbəqələr, professional və demoqrafik qruplar
 - xalq,sosial qrup və təbəqələr,professional və demoqrafik qruplar
 - millət,xalq,sosial qrup və təbəqələr və demoqrafik qruplar
 - millət,xalq,və sosial təbəqələr,professional və demoqrafik qruplar
 - millət,sosial qrup və təbəqələr,professional və demoqrafik qruplar
146. C.Lokkun hakimiyyət bölgüsünə aşağıdakılar daxildir
- təşkilədicı,məhkəmə,federativ
 - √ qanunverici,icraedici,federativ
 - qanunverici,icraedici,məhkəmə
 - konfederativ,məhkəmə,icraedici
 - icraedici,federativ,məhkəmə
147. Müasir dövrdə istifadə olunan hakimiyyət bölgüsü prinsipi kim tərəfindən irəli sürülmüşdür
- A.Smit
 - √ Ş.Monteskye
 - C.Lokk
 - T.Hobbs
 - M.Veber
148. Siyasi hakimiyyətin subyektləri hansılardır
- √ Təsisatlı,assosiasiyalaşmış və anomik qruplar
 - Siyasi partiyalar və sosial təbəqələr
 - Assosiasiyalaşmış qruplar və elitələr
 - Sosial qruplar və təbəqələr
 - Sınıflar və sosial təbəqələr
149. Siyasi hakimiyyətin gündəlik işlərini yerinə yetirən, idarəetməisini həyata keçirən məmurlar ordusu necə adlanır

- İcraedici hakimiyyət
- √ Bürokratik aparat
- İcra aparatı
- Siyasi hakimiyyət
- Qanunverici hakimiyyət

150. Sosial –siyasi təbiətinə görə hakimiyyətin hansı tipləri fərqləndirilir

- Dövlət,assosiativ
- Siyasi ,qeyri siyasi
- √ Monarxiya ,respublika
- Parlament ,hökumət
- Təkbaşına ,poliarxik

151. Hakimiyyətin subyektinə görə siyasi hakimiyyətin hansı tipləri fərqləndirilir

- √ Parlament,hökumət,məhkəmə,şəxsi, kollektiv
- Monarxiya, respublika
- Parlamentli, prezidentli
- Respublika ,unitar, şəxsi
- Parlamentli monarxiya, məhkəmə kollektiv

152. Səlahiyyət həcminə görə hakimiyyətin hansı tipləri fərqləndirilir

- Monarxiya və respublika
- Demokratik və avtoritar
- √ Dövlət və assosiativ
- Siyasi və qeyri-siyasi
- Sosial və siyasi

153. Qanunverici hakimiyyətə nələr daxildir

- √ parlament,yerli özünüidarə orqanları
- parlament,məhkəmə,bələdiyyələr
- parlament,dövlət orqanları,yerli məhkəmələr
- bələdiyyələr,məhkəmə,özünüidarə orqanları
- dövlət orqanları,ictimai təşkilatlar,məhkəmə

154. Siyasi hakimiyyətin izahını aşağıdakı aspektləri mövcuddur?

- √ teoloji,bihevorist,psixoloji,sistemli yanaşma,struktur-funksional,relyasionist
- relyasionist,nəzəri,psixoloji,bihevorist,ideoloji
- bihevorist,praktiki,teoloji,psixoloji,relyasionist
- nəzəri,elmi,idraki,tərbiyəvi,relyasionist,sistemli yanaşma
- sistemli təhlil,nəzəri,abstrakt,biologi,struktur funksional

155. Hakimiyyətin təzahür formaları hansılardır

- √ Ağalıq,rəhbərlik
- Hüquqi normalar
- Qanunlar
- Parlament
- Hakimiyyət

156. A.Entsioniyə görə hakimiyyətin həyata keçirilmə vasitələri hansılardır

- Siyasi,iqtisadi,məcburi
- Sosial və normativ
- √ Utilitar,məcburi,normativ
- Sosial,iqtisadi,məcburi

- Utilitar,normativ,məcburi
157. Hakimiyyətin mahiyyətini öz iradəsini həyata keçirmək imkanı kimi qiymətləndirən politoloq kimdir
- Q.Almond
 - Smelzer
 - C.Lokk
 - ✓ M.Veber
 - T.Hobbs
158. Aşağıda olunanlardan hansı siyasi hakimiyyəti müvəffəqiyyətlə həyata keçirmək istəyən şəxsin malik olması gərəkən xüsusiyyət deyil
- ✓ Var dövlət sahibi olsun
 - İtaətsizlik halları olduqda qəti və ciddi addımlar atmaq qabiliyyətinə malik olsun
 - Müəyyən vəzifə sahibi olsun
 - Bilik və qayğıkeşliyinə görə ona etibar olunsun
 - Yaxşı nətiq olsun
159. Relyasionist aspekt hakimiyyətə neçə qiymət verir?
- qarşıya qoyulmuş məqsəd uğrunda mübarizə ücunu kimi.
 - davranış tipi kimi
 - ✓ iki partnör arasındakı münasibət kimi
 - cəmiyyətin özünütəşkili ücunu kimi
 - sosial ünsiyyət vasitəsi kimi
160. S.Monteskyö hansı əsərində hakimiyyət bölgüsünü əsaslandırılmışdır?
- demokratik quruluş
 - ✓ qanunların ruhu
 - Respublika
 - Fars məktubları
 - dövlət və cəmiyyət
161. C.Lokka görə dövlət hakimiyyətinin əsas vəzifəsi hansılardır
- Dövləti iqtisadi,hərbi və siyasi cəhətdən idarə etmək
 - hərbi və siyasi cəhətdən dövləti qorumaq,azadlığı təmin etmək
 - ✓ qanunlar qəbul etmək,onu pozanları cəzalandırmaq,vətəndaşları xarici təcavüzdən qorumaq
 - azadlığı,müstəqilliyi qorumaq,qanunların aliliyini təmin etmək
 - Dövləti hərbi cəhətdən qorumaq,müvafiq,qanunlar qəbul etmək
162. Hakimiyyətin hansı səviyyəsi idarəetmədə əlaqələndirici kimi çıxış edir?
- ikinci səviyyənin rolu yoxdur
 - ✓ orta səviyyə
 - birinci səviyyə əsasdır
 - heç bir əsa deyil
 - üçüncü səviyyə əsas və əlaqələndiricidi
163. Hakimiyyət hansı səviyyələrdə təşkil olunur
- orta,aşağı,meqa
 - mikro,makro,aşağı
 - yüksək,orta,ali
 - ✓ makro,mikro,orta
 - aşağı,orta,kiçik
164. Siyasi hakimiyyətin teleoloji izahına görə hakimiyyət

- psixoloji hərəkət tərzidir
- √ qarşıya qoyulmuş məqsədə çatmaq üçün vasitədir
- davranış tipi formasıdır
- iki tərəf arasında münasibətin təşkilidir
- sistemli yanaşma üsuludur

165. Aşağıda qeyd olunanlardan hansılar hakimiyyətin aləti sayılır

- İdarəetmə,rəhbərlik
- √ Dövlət,cəmiyyətin siyasi sistemi
- Siyasi partiy,dövlət
- Siyasi sistem, siyasi hakimiyyət
- Dövlət, siyasi hakimiyyət

166. Hakimiyyəti bəzi insanların əmlər verməsi, digərlərinin isə onu yerinə yetirməklə məşğul olması kimi izah edən amil hansıdır

- √ Biheviarist
- Struktur-funksional
- Relyasionist
- Teleoloji
- Psixoloji

167. Hakimiyyəti qarşıya qoyulmuş məqsədə nail olma kimi izah edən amil hansıdır

- Relyasionist
- √ Teleoloji
- Biheviarist
- Psixoloji
- Sistemli yanaşma

168. Hakimiyyət ayrıca bir fərdin və ya qrupun başqaları üzərində öz iradəsini həyata keçirməsidir -fikri kimə məxsusdur

- T.Hobbs
- √ P.Blau
- Aristotel
- Platon
- C.Lokk

169. Hakimiyyət bir insanın digər insanların şüuru və hərəkətləri üzərində nəzarətdir -fikri hansı mütəfəkkirə məxsusdur

- N.Makiavelli
- √ H.Margentau
- F.Akvinalı
- T.Hobbs
- C.Lokk

170. Hakimiyyəti Allahın yaratdığı qayda hesabedən mütəfəkkir kimdir

- √ F.Akvinalı
- H.Morgentan
- N.Makiavelli
- C.Lokk
- T.Hobbs

171. Hakimiyyətin məqsədi cəmiyyətin bütövlüyünü və birliyini təmin etməkdir -fikri hansı mütəfəkkirə məxsusdur

- √ Aristotel
- Hobbs
- Makiavelli
- Siseron

- Platon

172. Hakimiyyət bölgüsü anlayışı Azərbaycan Konstitusiyasının hansı müddətində öz əksini tapmışdır

- 11-ci
- 3-cü
- ✓ 7-ci
- 16-cı
- 8-ci

173. Mütləq suveren olaraq qalan qüvvə nədir?

- ✓ xalq
- hökumət
- dövlət
- ordu
- parlament

174. Azərbaycanda dövlət hakimiyyətinin mənbəyi nədir?

- ✓ Azərbaycan xalqı
- Dövlət hakimiyyətinin mənbəyi olmur.
- ictimai-kütləvi hərəkətlər
- siyasi partiyalar
- siyasi qruplar və təşkilatlar

175. "Siyasi sistem" anlayışını politologiya elminə kim tərəfindən daxil edilmişdir?

- ✓ XX əsrin 50-60-cı illərində D.İston
- XX əsrin 50-ci illəri T.Parsons
- XIX əsrin ikinci yarısı M.Veber
- XX əsrin 20-ci illərində L.fon.Bertalanfi
- XX əsrin əvvəllərində M.Veber

176. Siyasi sistemin funksiyalarına aiddir

- Ümumi siyasi yönüm, cəmiyyətin siyasi-hakimiyyət inteqrasiyası, cəmiyyətdəki sosial-siyasi fəaliyyət reciminin nizamlanması, ictimai proseslərin ümumi idarəedilməsi
- Ümumi siyasi yönüm, cəmiyyətin siyasi, cəmiyyətin siyasi-hakimiyyət inteqrasiyası, cəmiyyətdəki sosial-siyasi fəaliyyət reciminin nizamlanması
- ✓ Ümumi siyasi yönüm, cəmiyyətin siyasi, cəmiyyətin siyasi-hakimiyyət inteqrasiyası, cəmiyyətdəki sosial-siyasi fəaliyyət reciminin nizamlanması, ictimai proseslərin ümumi idarəedilməsi
- Cəmiyyətin siyasi, cəmiyyətin siyasi-hakimiyyət inteqrasiyası, cəmiyyətdəki sosial-siyasi fəaliyyət reciminin nizamlanması, ictimai proseslərin ümumi idarəedilməsi
- Ümumi siyasi yönüm, cəmiyyətin siyasi, cəmiyyətdəki sosial-siyasi fəaliyyət reciminin nizamlanması, ictimai proseslərin ümumi idarəedilməsi

177. Siyasi sistemin tərkibində hansı elementləri fərqləndirmək olar

- Siyasi təşkilatlar, siyasi-hüquqi normlar, siyasi münasibətlər, siyasi şüur və mədəniyyət
- Siyasi struktur və siyasi təşkilatlar, siyasi-hüquqi normlar, siyasi münasibətlər, siyasi şüur
- Siyasi struktur və siyasi təşkilatlar, siyasi-hüquqi normlar, siyasi münasibətlər, siyasi mədəniyyət
- Siyasi struktur, siyasi-hüquqi normlar, siyasi münasibətlər, siyasi şüur və mədəniyyət
- ✓ Siyasi struktur və siyasi təşkilatlar, siyasi-hüquqi normlar, siyasi münasibətlər, siyasi şüur və mədəniyyət

178. Konkret mənada cəmiyyətin siyasi sistemi ...

- siyasi partiyalar, siniflər və sosial qrupların mənafeyi naminə cəmiyyətin bütün sahələrində idarəetməni həyata keçirən dövlət, siyasi təsisatların bütöv və qarşılıqlı əlaqəsi olan kompleksidir.
- siyasi partiyalar, siniflər və sosial qruplar, ictimai təşkilatlar, siyasi təsisatların bütöv və qarşılıqlı əlaqəsi olan kompleksidir.
- siyasi partiyalar, siniflər və sosial qrupların mənafeyi naminə cəmiyyətin bütün sahələrində idarəetməni həyata keçirən dövlət, ictimai təşkilatlar, siyasi təsisatların bütöv və qarşılıqlı əlaqəsi olan kompleksidir.

- ✓ hakim partiya, cəmiyyətdə təmsil olunan siniflər və sosial qrupların mənafeyi naminə cəmiyyətin bütün sahələrində idarəetməni həyata keçirən dövlət ictimai təşkilatların, siyasi partiya və təsisatların bütöv və qarşılıqlı əlaqəsi olan kompleksidir.
- siniflər və sosial qrupların mənafeyi naminə cəmiyyətin bütün sahələrində idarəetməni həyata keçirən dövlət, ictimai təşkilatlar, siyasi təsisatların bütöv və qarşılıqlı əlaqəsi olan kompleksidir.

179. Siyasi rejim anlayışı altında nə başa düşülür

- Dövlət və iqtisadi –siyasi hakimiyyətin təşkili forması
- Cəmiyyətin sosial-siyasi idarə olunma forması
- Cəmiyyətin sosial-siyasi təşkili forması
- Dövlət və siyasi hakimiyyətin təşkili forması
- ✓ Dövlət və cəmiyyətin siyasi təşkili forması

180. Siyasi sistemin tarixi formaları

- ✓ Aristokratiya ,aftokratiya ,demokratiya
- Oklokratiya ,plutokratiya
- Anarxiya, demokratiya
- Aristokratiya,demokratiya
- Telitar,demokratik ,avtoritar

181. Dövlətin icra etdiyi funksiyalar hansılardır

- ✓ Daxili və xarici
- Sosial və siyasi
- Mədəni və ictimai
- Ümumi və Fərdi
- Daxili və beynəlxalq

182. Dövlətin neçə əlaməti var

- ✓ 6
- 7
- 2
- 4
- 3

183. Siyasi sistemdə hakim yer hansı qrupa aiddir

- ✓ Dövlət
- Siyasi partiya
- Siyasi rejim
- İctimai-təşkilatlar
- Cəmiyyət

184. Federasiyanın formalaşmasında başlıca rol oynayan əsas amillər hansılardır

- ✓ Ərazi, milli-ərazi
- Cəmiyyətin siyasi şüur və mədəniyyət səviyyəsi
- Ərazinin həddən artıq geniş olması
- Milli xüsusiyyətlərin nəzərə alınması
- Cəmiyyətin ictimai-siyasi səviyyəsi

185. Tərkibində bu və ya digər dərəcədə dövlət suverenliyinə və dövlətin digər əlamətlərinə malik olan dövlət quruluşu forması necə adlanır

- ✓ Federativ
- Respublika
- Konfederativ
- Monarxiya
- Unitar

186. Dövlət quruluşu formaları hansılardır

- √ Unitar, federativ, konfederativ
- Unitar, monarxiya, respublika
- Federativ, respublika, monarxiya
- Monarxiya, parlamentli respublika
- Monarxiya, respublika

187. İdarəetmə forması və siyasi rejimi özündə əksətdirən siyasi hakimiyyətin həyata keçirilmə üsulu dedikdə nə nəzərdə tutulur

- √ Dövlət forması
- İdarəetmə forması
- Cəmiyyət forması
- Dövlətin mahiyyəti
- Hakimiyyət forması

188. Aşağıda qeyd olunanlardan hansı dövlətin mahiyyətinin açıqlanması aspektinə aid deyildir

- √ İctimai
- Ümumsosial
- Formasiya
- Sivilizasiya
- Sınıf

189. Müəyyən ərazi daxilində, başlıca məqsədi müxtəlif siniflərin təbəqə və qrupların maraqlarının, mənafelərinin ödənilməsinə kömək olan siyasi hakimiyyət təşkilatı necə adlanır

- √ Dövlət
- İqtisadi hakimiyyət
- Siyasi sistem
- Partiya sistemləri
- Siyasi hakimiyyət

190. Siyasi sistem aşağıda qeyd olunan hansı alt sistemləri özünə daxil edir

- √ İnstitusional, orta, institusionallaşmamış
- Sosial, iqtisadi, mədəni
- Siyasi, iqtisadi, hərbi
- İnstitusional, mikro, ali
- Ali, Orta, aşağı

191. Siyasi rejimin tipləri hansılardır

- √ Demokratik, totalitar, avtoritar
- Demokratik, totalitar,
- Demokratik, avtoritar
- Aristokratik, totalitar, avtoritar
- totalitar, avtoritar

192. Siyasi rejimin məzmununun əsas hissəsini təşkil edən amil

- √ Siyasi hakimiyyətin metod və vasitələrinin xarakterizə edilməsi
- Siyasi hakimiyyətin vasitələrinin xarakterizə edilməsi
- Dövlət siyasətinin xarakterizə edilməsi
- Cəmiyyətin siyasi həyatının xarakterizə edilməsi
- Siyasi hakimiyyətin metodlarının xarakterizə edilməsi

193. Dövlətin xarici funksiyalarına aiddir

- ✓ dövlətin mənafeinin və suverenliyinin müdafiəsi, diplomatik münasibətlər
- beynəlxalq və dövlətdaxili münasibətlərin bütün sferalarında dövlətin mənafeinin və suverenliyinin müdafiəsi, diplomatik münasibətlər
- dövlətdaxili münasibətlərin bütün sferalarında dövlətin mənafeinin və suverenliyinin müdafiəsi, diplomatik münasibətlər
- diplomatik münasibətlərin quqruması
- beynəlxalq münasibətlərin bütün sferalarında dövlətin mənafeinin və suverenliyinin müdafiəsi, diplomatik münasibətlər

194. Dövlət hansı funksiyaları yerinə yetirir

- ✓ Daxili və xarici
- Ümumi və fərdi
- Sosial və iqtisadi
- Sosial və siyasi
- Daxili və beynəlxalq

195. Siyasi sistemin mərkəzi elementi hansıdır

- ✓ Siyasi hakimiyyət
- Siyasi partiyalar
- Siyasi rejim
- Siyasi süür ə mədəniyyət
- Dövlət

196. Avtoritar rejimi xarakterizə edən amil hansıdır

- ✓ Siyasi fəliyyətin ciddi surətdə reqlamentləşdirilməsi
- Hakimiyyətin mərkəzləşdirilməsi
- KİV-üzərində tam nəzarət
- Siyasi hakimiyyətin mərkəzdən idarə olunması
- Şəxsiyyətin fəliyyətinin ciddi surətdə reqlamentləşdirilməsi

197. Siyasi rejimin tipləri hansılardır

- ✓ Demokratik, toltar, avtoritar
- Demokratik, despotik
- Aristokratik, konfederativ
- Respublika, monarxiya
- Talitar, avtoritar

198. Aşağıda qeyd olunanlardan hansı siyasi sistemi digər sistemlərdən fərqləndirən xüsusiyyətlərə aid deyildir

- ✓ Siyasi sistemin fəliyyəti mədəni-mənəvi sferanın inkişafına əsaslanır
- Siyasi sistem digər sistemlərlə nisbətdə daha yüksək dərəcədə formalizə olunmuşdur
- Siyasi sistemin inkişafı iqtisadi sistemin inkişafının məzmun və xarakterinə əsaslanır
- Siyasi sistemin fəliyyəti sosial vəsaitə əsaslanır
- Siyasi sistem digərlərinə nisbətdə “hakim” mövqeyə malikdir

199. Aşağıda qeyd olunanlardan hansı cəmiyyətin siyasi sisteminin xüsusiyyətlərinə aid deyil

- Sosial-siyasi münasibətlərin xarakteri
- Dövlətin siyasi-hüquqi status
- Siyasi rejimin xarakteri
- ✓ Cəmiyyətin milli mentaliteti
- Dövlət tipi

200. Siyasi sistemin aşağıdakı tərifini hansı politoloq tərəfindən irəli sürülmüşdür Siyasi sistem-həm hakimiyyət institutu, həm də cəmiyyətin digər strukturelementləri tərəfindən həyata keçirilən rol və qarşılıqlı təsirin məcmusudur

- D.İsten
- ✓ Q.Almond
- F.Burlatskiy

- T.Parsons
- A.Qalkin

201. Sistem anlayışını bir-birindən asılı müxtəlif elementlərin məcmusu kimi izah edən politoloq kim olmuşdur

- A.A.Qalkin
- ✓ E.Fon.Bertalayn
- T.Parsens
- Q.Almond
- F.M.Burlatskiy

202. Sistem termini politologiya elminə kim tərəfindən gətirilmişdir

- E.M.Burlatskiy
- ✓ T.Parson
- D.İston
- M.Veber
- Q.Almond

203. Geniş mənada cəmiyyətin siyasi sistemi özünə daxil edir

- cəmiyyətin siyasi və sosial təşkili
- siyasi şüur və cəmiyyətin siyasi təşkili
- ✓ siyasi münasibətləri, siyasi şüur və cəmiyyətin siyasi təşkili
- siyasi münasibətləri və cəmiyyətin siyasi təşkili
- siyasi münasibətləri və siyasi şüur

204. Siyasi sistemin tərkibində neçə alt sistem mövcuddur

- 5
- ✓ 4
- 3
- 2
- 6

205. Siyasi sistemin muxtariyyətini məhdudlaşdıran vasitə hansıdır

- Mədəniyyət
- İctimai rəy
- ✓ İqtisadiyyat
- Sosial mühit
- Mənəviyyat

206. Siyasi-rejim özündə hansı amilləri xarakterizə edir

- Siyasi və sosial sferanı
- Siyasi sistem və ictimai sferanı
- ✓ Cəmiyyətin siyasi təşkili və siyasi sistemi
- Siyasi hakimiyyət və dövlət
- Siyasi sistem və siyasi hakimiyyət

207. Monarxiya hakimiyyəti hansı formalarda həyata keçirilə bilər

- ✓ Mütləq və məhdud
- Mütləq və despotic
- Despotik və parlamenti
- Teoloji və mütləq
- Konstitusiyalı və parlamentli

208. Müxtəlif dövlətlərin siyasi, hərbi, iqtisadi və s. problemləri həll etmək üçün müvəqqəti birləşməsi necə adlanır

- √ Konfederasiya
- Monarxiya
- Respublika
- Unitar
- Federasiya

209. Avtoritar rejimi xarakterizə edən amillər

- Kütləvi informasiya vasitələri üzərində tam nəzarət
- Şəxsiyyətin fəaliyyətinin ciddi surətdə reqlamentləşdirilməsi
- √ Siyasi fəaliyyətin ciddi surətdə reqlamentləşdirilməsi
- Hakimiyyətin ciddi surətdə reqlamentləşdirilməsi
- Hakimiyyətin bütün cəmiyyət sahələrinə təsiri.

210. Siyasi sistemin cəmiyyətdə məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, ehtiyatların səfərbər edilməsi, cəmiyyətin bütün elementlərinin inteqrasiyası və legitimləşdirmə funksiyalarını aşağıda adları çəkilən hansı tədqiqatçılar müəyyənləşdirmişdir

- M. Veber və A. Smit
- F. M. Burlatskiy və Merton
- A. A. Qalkin və Mak. Ayver
- C. Lokk və A. A. Qalkin
- √ F. M. Burlatskiy və A. A. Qalkin

211. Aşağıda sadalananlardan hansılar siyasi-sistemin funksiyalarına aiddir

- Cəmiyyətin siyasi hakimiyyət inteqrasiyası, sosial proseslərin idarəedilməsi
- Cəmiyyətdə siyasi və qeyri-siyasi proseslərin idarə olunaraq lazımı istiqamətə yönəldilməsi
- √ Ümumi siyasi yönüm, cəmiyyətin siyasi-hakimiyyət inteqrasiyası, cəmiyyətdəki sosial-siyasi fəaliyyət rejiminin nizamlanması, ictimai proseslərin ümumi idarə edilməsi
- Cəmiyyətdə siyasi-sosial proseslərin idarə olunması, sosial-siyasi fəaliyyət rejiminin nizamlanması
- Ümumi-siyasi yönüm, mövcud siyasi proseslərin idarə olunaraq lazımı istiqamətə yönəldilməsi

212. Siyasi sistemin mərkəzi elementi hansıdır

- √ Siyasi hakimiyyət
- Siyasi mədəniyyət
- Siyasi rejim
- Siyasi partiyalar
- Dövlət

213. Siyasi sistemin muxtariyyətini məhdudlaşdıran vasitə hansıdır

- √ İqtisadiyyat
- Mədəniyyət
- Sosial mühit
- Mənəviyyat
- İctimai rəy

214. Konkret mənada cəmiyyətin siyasi sistemi dedikdə nə başa düşülür

- Dövlət, siyasi təşkilatlar, siyasi partiya və ictimai-kütləvi təşkilatların məcmusu
- Siyasi partiyalar, dövlət, siyasi qruplar və ictimai təşkilatların kompleksi
- Siyasi partiyalar, siniflər və sosial qruplar, siyasi və ictimai təşkilatların kompleksi
- √ Hakim partiya, cəmiyyətdə təmsil olunan siniflər və sosial qrupların mənafeyi naminə cəmiyyətin bütün sahələrində idarəetməni həyata keçirən dövlət
- Cəmiyyətdə mövcud olan bütün ictimai-siyasi təsisatların kompleksi

215. Siyasi rejimin xarakterinə təsir edən amillər hansılardır

- √ Ölkədaxili sinfi güvvələrin əlaqəsi, münasibəti, sinfi mübarizənin səviyyəsi
 - Cəmiyyətlə dövlət arasındakı münasibət
 - Cəmiyyətdəki sinfi mübarizənin səviyyəsi
 - Müxtəlif sosial təbəqələr arasındakı münaqişələr
 - Ölkədaxili sinfi qüvvələrlə siyasi hakimiyyət arasındakı münasibət
- 216.** İlk siyasi partiya harada meydana gəlmişdir
- √ Roma
 - Yunanıstan
 - Fransa
 - Almaniya
 - Amerika
- 217.** Müasir cəmiyyətdə ictimai-siyasi təşkilatların sayının artmasına başlıca səbəbi aşağıda sadalananlardan hansıdır
- Qanunun aliliyinin təmin olunması
 - √ Vətəndaş cəmiyyəti və siyasi plüralizm şəraiti
 - Milli dövlətlərin sayının artması
 - Demokratik prinsiplərin geniş yayılması
 - Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması
- 218.** Yeni Azərbaycan partiyası hansı tipli partiyadır
- √ Parlament
 - İslahatçı
 - Neytral
 - Liberal
 - Mühafizəkar
- 219.** Azərbaycan vətəndaşlarının siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai-kütləvi təşkilat yaratmaq və mövcud könüllü birliyə daxil olmaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsində öz əksini tapmışdır
- √ 58-ci maddədə
 - 62-ci maddədə
 - 68-ci maddədə
 - 52-ci maddədə
 - 56-cı maddədə
- 220.** Azərbaycan Respublikasının İctimai birliklər haqqında Qanunu və Siyasi partiyalar haqqında qanun -u necənci ildə qəbul olunmuşdur
- 1991-ci ildə
 - 1995-ci ildə
 - √ 1992-ci ildə
 - 1990-cı ildə
 - 1993-cü ildə
- 221.** Müasir Azərbaycanda mövcud olan çox partiyalı sistemin yaranmasında səbəb kimi aşağıda sadalanan amillərdən hansını göstərmək olar
- √ "Qarabağ problemi" ərəfəsində qeyri-formal təşkilatların, klubların əmələ gəlməsi
 - Azərbaycanın dünyaya intiqrasiya etməsi
 - Azərbaycan-ermənistan münasibətlərini kəskinləşməsi
 - "Qarabağ problemi" ərəfəsində xalq hərəkatının vüsət alması
 - SSRİ-nin dağılması
- 222.** Azərbaycan Respublikasında çox partiyalılığın əsası nə zaman qoyulmuşdur
- √ XX əsrin əvvəllərində
 - XX əsrin 20- ci illərinə qədər

- XIX-XX əsrlərdə
- XVIII əsrdə
- XIX əsrin əvvəllərində

223. Çoxpartiyalı siyasi sistemin mənfi xüsusiyyətinə aid deyildir

- Səslərin parçalanması baş verir
- Xalqın öz iradəsini ifadə etməsi çətinləşir
- √ Daha çox vətəndaş öz iradəsini ifadə etmək çansı qazanır
- Koalisiya hakimiyyəti formalaşdırılır
- Seçicilərin seçkilərə marağı azalır

224. Azərbaycanda fəaliyyət göstərən partiyaların xüsusiyyətlərinə daxil deyil

- bəzi partiyaların sosial bazası aydın deyil
- √ xarici ölkələrdə fəaliyyət göstərirlər
- partiyalar iqtidar və müxalifət partiyalarına bölünürlər
- partiyalar güclü və zəif strukturlarına görə fərqlənirlər
- təşkilati cəhətdən formalaşmış və tərkibi kütləvi xarakter olan partiyaların sayı

225. Çoxpartiyalı siyasi sistemin mənfi xüsusiyyəti deyildir

- √ hakimiyyəti effektiv işləməyə məcbur edir
- seçki zamanı səslərin parçalanması baş verir
- siyasi mübarizədə ehtiraslar qızışır və arzuolunmaz mübarizə formaları, üsulları yaranır
- çox zaman hakimiyyətin dözümsüz olması
- koalision hökumətin yaranmasına gətirib çıxarır

226. Amerika politoloqu S.Koen siyasi partiyaların mövcud cəmiyyətdə tutduğu rola şamil etməmişdir.

- √ kütləvi partiya
- insanları birləşdirən partiya klubları
- seçki kampaniyalarına xidmət edən partiya
- parlament tipli partiya
- partiya siyasi avanqard kimi

227. İctimai tərəqqiyə münasibətinə görə siyasi partiyaların tipinə daxil deyil

- radikal
- Sentrist
- √ fəhlə
- mühafizəkar
- konservativ

228. Sınıfı mənsubiyyətinə, sosial əlamətlərinə görə siyasi partiyaların tipinə daxil deyil

- √ müxalifət
- bolşeviklər
- burjua
- fəhlə
- kəndli

229. Kapitalizm cəmiyyətinin dəyişdirilməsini qarşısına məqsəd qoyan partiyalar hansı metodlara üstünlük verirdilər.

- √ inqilabi
- parlamentdə çoxluq təşkil etmək
- cəmiyyətin maarifləndirilməsi
- kral hakimiyyətini qorumaq
- burjuaziyayı müdafiə etmək

230. Aşağıda qeyd olunan hansı siyasi partiyaların funksiyalarına aid deyildir
- √ Vətəndaşların sosial həyat səviyyəsini yüksəltmək
 - Siyasi həyatda vətəndaşların fəal iştirakını təmin etmək
 - Vətəndaşların ideoloji tərbiyəsində iştirak etmək
 - Hakimiyyət orqanlarına öz nümayəndələrini təqdim etmək
 - İctimai rəyin formalaşdırmaq
231. Siyasi partiyanın fəaliyyətinin əsas məzmununu nə təşkil edir
- √ Hakimiyyət uğrunda mübarizə
 - İslahatlar aparmaq
 - Mövcud siyasi rejimi dəyişmək
 - Mövcud sosial siyasi vəziyyəti dəyişmək
 - Hakimiyyət çevrilişi
232. Aşağıda sadalanan xüsusiyyətləri hansı siyasi partiyanın kütlələrə təsir gücü və hakim mövqeyə malik olmasında mühüm rol oynayır.
- Partiyanın ictimai rəyi formalaşdırması
 - Böyük sosial qrupların siyasi arenada fəallığı təmin etmək
 - Cəmiyyətin siyasi tərbiyələndirilməsi
 - hakimiyyət uğrunda mübarizə
 - √ Partiya liderlərinin nüfuzu və səriştəliliyi və geniş kütlələrin mənafeyini əks
233. İctimai-kütləvi təşkilatlar nə zaman meydana gəlmişdir
- √ XIX əsrin II yarısında
 - XX əsrin əvvəlində
 - XIX əsrin əvvəlində
 - XVIII əsrdə
 - XVII-əsrin sonu XVIII-əsrin əvvəlində
234. Çoxpartiyalı siyasi sistemin müsbət cəhəti deyil
- siyasi partiyalar arasındakı rəqabət cəmiyyətin də siyasi maariflənməsinə pozitiv təsir göstərir
 - rəqabət baxımından yeni sosial proqramların hazırlanması
 - siyasi məsələlərdə gizli məqamlar maksimum azalır, məsələlərin həllində alternativlik təmin olunur
 - dinə etiqad müxtəlifliyi
 - √ partiyalararası fasiləsiz mübarizələr hakimiyyəti zəiflədir, enerji siyasi mübarizəyə sərf olunur
235. Təkpartiyalı sistemin mənfi xüsusiyyəti
- √ partiya dövlətlə birləşir, hakimiyyəti öz inhisarına çevirir
 - partiya funksionerlərinin üstünlükləri məhdudlaşdırılır, sıravilərlə onların arasındakı məsafə maksimum azalır
 - partiya rəhbərliyinin aktiv üzvlərin siyasi mədəniyyəti, təcrübəsi daha da artır
 - rəqib üzərində qələbənin əsas təminatçısı olan partiya daxili nizam-intizam formalaşır
 - siyasi mübarizədə istedadlı adamların üzə çıxmasına şərait yaradır
236. Siyasi partiyanın əlamətlərinə daxil deyil
- siyasətdə cəmiyyətin müəyyən qrupunun mənafeyini müdafiə etmək
 - müəyyən ideologiyaya daşıyıcısı
 - hakimiyyətin mənimsənilməsinin həyata keçirilməsinə istiqamətləndirilmiş tədbirlər
 - insanların mütəşəkkil birliyi
 - √ sosial cəmiyyətdə idarəetmənin təşkili
237. Siyasi partiya –
- √ hakimiyyəti ələ almaq və ondan istifadə etmək məqsədilə müəyyən ideologiya, ya da liderin tərəfdarlarının məqsədyönlü və mütəşəkkil qrupudur

- zamanca fasiləsiz fəaliyyət göstərən təşkilat olub, xalqın köməyi ilə hakimiyyəti ələ keçirmək və saxlamaq üçün tədbirlər görən funksionerlər qrupudur.
- xalqın dəstəyi üçün yarışanların təşkilatıdır
- insanların fəaliyyətini koordinasiya edən qrupdur
- seçkilərdə fəal iştirak edən və öz namizədlərini dövlət idarələrinə keçirmək imkanına malik olan siyasi qrupdur

238. Parlament tipli partiyalar nə zaman meydana gəlmişdir.

- √ XVII-əsr
- XVI əsr
- XIX əsr
- XX əsr
- XV-XVI əsr

239. Siyasi partiyanın strukturuna daxil deyildir

- √ Partiyanın güc strukturu
- Partiyanın sırası üzvləri
- Partiyanın fəalları
- Partiya tərəfdarları
- Partiya aparatı

240. Siyasi partiyanın əlamətlərinə daxil deyildir

- √ Cəmiyyətdə idarəetmənin təşkili
- İnsanların mütəşəkkil birliyi
- Hakimiyyətin mənimsənilməsinin həyata keçirilməsinə istiqamətləndirilmiş tədbirlər
- Siyasətdə cəmiyyətin müəyyən qrupunun mənafeyini müdafiə etmək
- Müəyyən ideologiyanın daşıyıcısı olmaq

241. Hakimiyyəti ələ almaq və ondan istifadə etmək məqsədi ilə müəyyən ideologiya və ya lider tərəfdarlarının məqsədyönlü və mütəşəkkil qrupu necə adlanır

- √ İctimai təşkilat
- Partiya
- Hakimiyyət
- Dövlət
- Siyasi sistem

242. Partiya sözünün mənası nədir

- √ Hissə
- Sistem
- Qrup
- Təbəqə
- Tam

243. İlk parlament tipi partiyalar nə zaman və harada meydana gəlmişdir

- √ XVII əsr-İngiltərə
- XIX əsr Amerika
- XVəsr – Almaniya
- XII əsr Fransa
- XVIII əsr İngiltərə

244. İlk yaranmış siyasi partiyaların əsas məqsədi nə olmuşdur

- √ Quldarların mənafeyini müdafiə etmək
- Aristokratları müdafiə etmək
- İslahatlar keçirmək

- Qulların Hüquqlarını müdafiə etmək
- Hakimiyyətə gəlmək

245. Tarixə məlum olan ilk siyasi partiyalar harada meydana gəlmişdir

- √ Yunanıstan
- Amerika
- Fransa
- Almaniya
- Roma

246. İlk yaranmış partiyaların əsas məqsədləri nə olmuşdur.

- √ quldarların mənafeyini müdafiə etmək
- hakimiyyətin əleyhinə çıxış etmək
- islahatlar keçirmək
- xalqı dəstəkləmək
- hakimiyyətə gəlmək

247. Partiyaların təşkilati cəhətdən inkişafı prosesinə böyük təsiri olan partiyalar hansıdır

- √ fəhlə
- liberal
- demokratik
- Burjua
- kəndli

248. İlk parlament tipli partiyalar harada meydana gəlmişdir

- √ İngiltərə
- ABŞ
- Fransa
- Rusiya
- Almaniya

249. Aşağıda qeyd olunanlardan hansılar demokratiyanın proseduralarına aiddir

- √ Refendum, seçki, opponentlik
- Referendum, aşkarlıq, seçki
- Qanunun aliliyi, aşkarlıq, referendum
- Referendum, aşkarlıq, seçki
- Hakimiyyət bölgüsü, seçki, aşkarlıq

250. Demokratiyanın aşkarlıq prinsipinin başlıca vəzifəsi nədir

- √ Siyasi və mənəvi mühitin saflaşdırmaq
- qanunun aliliyinin təmin olunması
- Vətəndaşların öz hüquqlarını qanunlarına şərait yaratmaq
- Hakimiyyət bölgüsünün təmin edilməsi
- Cəmiyyətin mənəvi dəyərlərinin sağlamlaşdırılması

251. Parlament əvvəlcədən müəyyənləşdirilmiş regionl və etnik təmsilçilik əsasında formalaşır - bu parlament idarəçiliyinin hansı növünün xüsusiyyətidir

- √ Parlament konsensusu sistemi
- Parlament koalisiya sistemi
- Parlament təkpartiyalılıq əsasında
- Parlament çox partiyalılıq əsasında
- Təkpartiyalı çoxluq əsasında

252. Parlamnet koalisiyası sisteminin səciyyəvi xüsusiyyəti
- √ Parlamnet bir neçə partiyanın koalisiyaya girməsi sayəsində formalaşır
 - Parlamnet regional və etik çoxluqların nümayəndəlinə əsasən formalaşır
 - Parlamnet cəmiyyətdəki müxtəlif sosial təbəqələrin nümayəndələrindən formalaşır
 - Parlamnet hakim sinfin nümayəndələrindən formalaşır
 - Parlamnetdə 50%- dən çox səs toplayan partiya hökuməti formalaşdırır

253. Müasir dövrdə parlamnet idarəçiliyinin neçə növü fərqləndirilir.

- √ 3
- 2
- 6
- 5
- 4

254. Aşağıda sadalananlardan hansı parlamnet idarəçiliyinin xüsusiyyəti deyildir

- √ Prezident həm dövlət həm də hökumət başçısıdır
- Hökumət parlamnet qarşısında hesabat verir
- Parlamnet ölkənin ali hakimiyyət orqanıdır
- Prezident parlamnetdə seçilir
- Hökuməti parlamnet formalaşdırır

255. Aşağıda sadalananlardan hansı prezident idarəçiliyinin əlaməti deyil

- √ Prezident və parlament xalq tərəfindən eyni seçkidə seçilir
- Prezident həm dövlət, həm də hökumət başçısıdır.
- Hökumət prezident tərəfindən təyin edilir.
- Prezident qanunverici orqanın qərarlarına veto qoymaq hüququna malikdir.
- Prezident və parlament xalq tərəfindən müxtəlif seçkilərdə seçilir

256. Platon nəyə görə demokratiyanın mövcudluğunu qeyri mümkün hal sayırdı

- √ Qulları insan olaraq qəbul etmədiyindən
- Demokratiyanın əleyhinə olan qüvvələrin mövcud olması ilə əlaqədar
- Demokratiyanın ideal dövlətin tələblərinə cavab vermədiyindən
- Qulların səviyyəsinin çox aşağı olmasından
- Demokratik şəraitin olmamasından

257. Hümayəndəli demokratiya ideyasını kim irəli sürmüşdür

- √ Ş.Montoskiye, Russo
- T.Cefferson
- T.Hoops, C.Lokk
- Didro, Russo
- Franklin Ruzvelt

258. Cəmiyyət həyatının demokratikləşməsi nədən asılıdır.

- İctimai rəiyn nəzərə alınmasından
- √ Hakimyyət bölgüsü prinsipindən
- Demokratik seçkilərin keçirilməsindən
- Qanunun aliliyindən
- Referendumdan

259. Antik demokratiyanın əsas xüsusiyyəti nə idi?

- √ Quldarları quldarlara tabe etməkdən
- Qulların hüquqlarını bərpa etməkdən

- Quldarların hüquqarının artırılmasından
- Qullarla Quldarların seçgi hüquqlarını eyniləşdirməkdən
- Seçicilərin hüquqlarının hüquqi cəhətdən təsdiq edilməsindən

260. Nümayəndəli demokratiyanın səciyyəvi xüsusiyyəti hansıdır

- ✓ Dövlət məsələlərinin baxılması və həllinin əhali tərəfindən seçilmiş nümayəndələrə həvalə olunması
- Bütün vətəndaşların seçmək və seçilmək hüququnun təmin olunması
- Cəmiyyətdə qanunun aliliyinin təmin olunması
- Əsas qərarların bütün vətəndaşların iştirakıyla qəbul olunması
- Dövlət məsələlərinin həllinin icraedici hakimiyyətə həvalə olunur

261. Hakimiyyət bölgüsü prinsipinə əsasən demokratiyanın formaları yaranmışdır

- ✓ Bilavasitə və nümayəndəli
- Parlamentli və prezidentli
- Konstitusiyalı və parlamentli
- Nümayəndəli və parlamentli
- Birbaşa və dolay

262. Müasir dövrdə istifadə edilən hakimiyyət bölgüsü hansı mütəfəkkir tərəfindən irəli sürülmüşdür

- ✓ Ş.Montskye
- M.Veber
- A.Smitt
- H.Spenser
- C.Lokk

263. Hakimiyyət bölgüsü anlayışı ilk dəfə hansı mütəfəkkir tərəfindən irəli sürülmüşdür

- ✓ C.Lokk
- H. Spenser
- A.Smitt
- M.Veber
- Ş. Monteskye

264. Plüralist demokratiyada əsas hərəkətverici qüvvə rolunu hansı sosial element oynayır

- ✓ Qrup
- Sinif
- Siyasi partiya
- Xalq hərəkəti
- Sostəbəqə

265. Bunlardan hansılar demokratik prosedurlardır.

- ✓ Seçkilər, referendum, opponetlik, ictimai rəyin öyrənilməsi.
- Seçkilər, referendum.
- Seçkilər, referendum, qanunun aliliyi
- Seçiklər, referendum, dövlətin idarə olunmasında vətəndaşların hüquq bərabərliyi.
- Seçkilər, referendum, opponetlik yarışmaq, ictimai rəyin öyrənilməsi, qərarların çoxluq tərəfindən qəbul edilməsi

266. Azərbaycan Respublikasının Konstitusiyana görə hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq hakimiyyətin qolları kimə və yaxud hansı orqana məxsusdur.

- ✓ Qanunverici hakimiyyət Milli Məclisə İcra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə, məhkəmə hakimiyyəti Ali məhkəmə, Konstitusiya məhkəməsi və yerli məhkəmələrə aiddir
- Qanunverici hakimiyyət Ədliyyə Nazirliyinə, İcra hakimiyyəti Nazirlər Kabinetinə məhkəmə hakimiyyəti isə Konstitusiya məhkəməsinə məxsusdur.
- Qanunverici hakimət Prezidentə icra hakimiyyəti Nazirlər Kabinetinə məhkəmə hakimiyyəti Konstitusiya məhkəməsinə aiddir.

- Qanunverici hakimiyyət Ədliyyə Nazirliyinə İcra hakimiyyəti Bakı Şəhər İcra hakimiyyətinə məhkəmə hakimiyyəti Ali məhkəməyə aiddir
- Qanunverici hakimiyyət Azərbaycan Respublikasının Milli məclisinə məxsusdur. İcra hakimiyyəti Nazirlər kabinetinə məhkəmə Hakimiyyəti. Ali məhkəmə Konstitusiyaya məhkəməsi və yerli məhkəmələrə aiddir.

267. Bunlardan hansı demokratiyanın prinsipləridir

- √ İctimai rəiyn nəzərə alınması
- Əsas dövlət orqanlarının seçkili olması
- dövlətin idarə olunmasında vətəndaşların hüquq bərabərliyi
- Qərarların çoxluq tərəfindən qəbul edilməsi
- Xalqın suveren hüququnun təsdiq olunması

268. Burjua demokratiyası hansı dövlət tiplərini yaratmışdır?

- √ Respublika, parlamentli respublika, konstitusiyalı monarxiya
- Demokratik respublika konstitusiyalı monarxiya
- Demokratik respublika,parlamentli respublika, konstitusiyalı monarxiya
- Respublika, parlamentli respublika, konstitusiyalı monarxiya, demokratiya
- Respublika, monarxiya

269. Demokratiyanın tarixi inkişafının əsas mərhələləri hansılardır?

- √ İbtidai demokratiya, hərbi demokratiya, antik demokratiya, yeni dövrün klassik demokratiyası, müasir demokratiya
- İbtidai demokratiya, quldarlıq demokratiyası, sosialist demokratiyası, yeni dövrün klassik demokratiyası, müasir demokratiya
- İbtidai demokratiya, hərbi demokratiya, quldarlıq demokratiya, sosialist demokratiyası
- Quldarlıq Demokratiyası, hərbi demokratiya, antik demokratiya, sosialist demokratiyası, müasir demokratiya
- İbtidai demokratiya, Quldarlıq demokratiyası, antik demokratiya, yeni dövrün klassik demokratiyası, müasir demokratiya

270. Plüralizm tarixdə ----- başa düşülür

- √ Çoxluq,külliyyət
- Vicdan azadlığı
- Hakimiyyət azadlığı
- Siyasi azadlıq
- Fikir azadlığı

271. Demokratiya və -----sinonimi kimi istifadə edilir

- Hüququn
- Aşkarlığın
- Suverenliyin
- Plüralizmin
- √ Azadlığın

272. Dövlət idarəçilik forması kimi demokratiyanın digər idarəetmə formalarından fərqləndirən səciyyəvi əlamətləri hansılardır

- √ Xalqın suverenliyi əsas dövlət orqanlarının seçkili olması, vətəndaşların hüquq bərabərliyi, qərarların çoxluq tərəfindən qəbul olunması
- qərarların çoxluq tərəfindən qəbul olunması, azad seçki və iqtisadi mülkiyyət müxtəlifliyi
- Xalq suverenliyi, dövlət suverenliyi, söz azadlığı, aşkarlıq
- azad seçki, vicdan azadlığı, söz azadlığı, aşkarlıq
- Plüralizm qanunun adiliyi, aşkarlıq

273. Demokratiya anlayışı ilk dəfə harada meydana gəlmişdir.

- √ Qədim yunanıstanda
- Böyük Britaniyada
- Fransada
- Vatikanda
- Amerikada

274. Demokratiyanı səciyyələndirən ən önəmli keyfiyyət hansıdır
- ✓ Çoxluğun hakimiyyətinə əsaslanması
- Azlığın hakimiyyətinə əsaslanması
 - Ali təbəqənin hakimiyyətinə əsaslanması
 - Orta təbəqənin hakimiyyətinə əsaslanması
 - Cəmiyyətin hakimiyyətinə əsaslanması
275. Özünün bəzi tərcüməsində demokratiya anlayışı hansı mənanı verir
- ✓ Xalq hakimiyyəti
- Kralın hakimiyyəti
 - Orta təbəqənin hakimiyyəti
 - kütlənin hakimiyyəti
 - Bərabərlərin hakimiyyəti
276. Ən geniş mənada demokratiya anlayışı özündə nəyi əks etdirir
- ✓ Orta təbəqənin hakimiyyətinə əsaslanan dövlət quruluşu
- Xalq hakimiyyətinə əsaslanan dövlət quruluşu
 - Ali təbəqənin hakimiyyətinə əsaslanan dövlət quruluşu
 - Aşağı təbəqənin hakimiyyətinə əsaslanan dövlət quruluşu
 - Konstitusiyaya əsaslanan dövlət quruluşu
277. Demokratiya anlayışı ilk dəfə hansı mütəfəkir tərəfindən istifadə olunmuşdur
- ✓ Fukidid
- Aristotel
 - Demokrit
 - Siseron
 - Platon
278. Çox gülməlidir ki, adamlar hər yoldan ötənə öz ayaqqabılarını tikməyi məsləhət bilmədiyi halda, dövləti idarə etməyi püşk atmağ yolu ilə həll edirlər . Bu fikirlər hansı mütəfəkkirə aiddir?
- ✓ Sokrat
- Heraklit
 - Aristotel
 - Platon
 - Pifaqor
279. Plyuralizmin mənası nədir
- ✓ çoxluq, külliyyat
- Sərbəstlik
 - Müstəqillik
 - Çoxluğa tabe olmağ
 - Azad fikirlilik
280. Bu quruluş ona görə demokratik quruluş adlanır ki, o vətəndaşların azlığına deyil, çoxluğuna əsaslanır bu fikir kimə məxsusdur
- ✓ Fukidid
- Sokrat
 - Herodot
 - Pifaqor
 - Aristotel
281. Plyuralist demokratiyada əsas hərəkətverici qüvvə funksiyasını kim yerinə yetirir
- ✓ qrup

- fərd
- Dövlət
- Parlament
- xalq

282. Əgər Respublikada hakimiyyət xalqa məxsusdursa onda bu demokratiyadır fikrinin müəllifi hansı mütəfəkkirdir?

- ✓ Monteskye
- Hobbs
- Cefferson
- Franklin
- Ruzzvelt

283. Demokratiya bərabərliyə əsaslanan dövlətdir fikri kimə məxsusdur?

- ✓ Heradot
- Platon
- Sokrat
- Aristotel
- Fukidid

284. Siyasi mədəniyyət anlayışı ilk dəfə kim tərəfindən istifadə olunmuşdur

- Q.Almond
- Q.Ponell
- ✓ İ.Yerder
- X.Fayer
- M.Veber

285. Cəmiyyətin siyasi mədəniyyəti anlayışı müstəqil bir problem kimi neçənci illərdən etibarən öyrənməyə başlamışdır

- 30-cu illərdən
- 70-ci illərdən
- ✓ 50-ci illərdən
- 60-cı illərdən
- 40-cı illərdən

286. Mədəniyyətin bilavasitə insanların siyasi fəaliyyəti və davranışı ilə əlaqədar olub demokratik proseslərin güclənməsi ilə şərtlənən tipi hansıdır

- ✓ Siyasi mədəniyyət
- Bəşəri mədəniyyət
- Geyim mədəniyyəti
- Mənəvi mədəniyyət
- Maddi mədəniyyət

287. Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsində cəmiyyət üzvlərinin mədəniyyət hüququ öz əksini tapmışdır

- 25-ci
- 45-ci
- ✓ 40-cı
- 50-ci
- 30-cu

288. Aşağıda qeyd olunan amillərdən hansı siyasi mədəniyyətin formalaşmasına təsir edən mülki və ictimai xarakterdə təzahür olunur

- təfəkkür tərzində
- Millətin ayrı-ayrı fərdlərinin əxlaqi-etik davranış normalarında və siyasi xarakterində
- ✓ Millətin ayrı-ayrı fərdlərinin təhsil səviyyəsində
- tarixi milli ənənələrdə

- İctimai-siyasi praktikada

289. Aşağıda qeyd olunanlardan hansı siyasi mədəniyyətin inkişafına müsbət təsir göstərən amillərə aid deyildir

- Mənafe və tələbatların kafi dərəcədə ödənilməsi
- İnsan hüquqlarının təmin olunması
- İnsanın mənafeinin, onun azadlıq, bərabərlik və mühafizə olunmaq tələbatının ödənilməsi
- Siyasi mədəniyyətin ümumbəşəri təcrübəsi
- ✓ İnsanların siyasi fəallığının təmin edilməsi

290. Siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayan amillər hansılardır

- ✓ Ailə, sosial qrup, kollektiv
- Sosial qrup və sosial təbəqə
- Ailə və mühit
- Ailə, məktəb
- Sınıf və təbəqələr

291. Hansı mədəniyyətin məzmununa insanların ümumi və xüsusi təhsil, dünyagörüşü, siyasi hüquqi əxlaqi, estetik və fiziki mədəniyyəti daxildir?

- ✓ şəxsiyyətin mədəniyyəti
- qrup mədəniyyət
- sosial mədəniyyət
- ümumi mədəniyyət
- kollektiv mədəniyyət

292. Mədəniyyətin hansı sahəsi bilavasitə insanların siyasi fəaliyyəti və davranış ilə əlaqədar olub demokratik proseslərin güclənməsi ilə şərtlənir?

- iqtisadi mədəniyyət
- sosial mədəniyyət
- ✓ siyasi mədəniyyət
- maddi mədəniyyət
- siyasi şüur

293. Aşağıda qeyd olunanlardan hansı sosial siyasətin struktur tərkibinə daxil deyildir

- ✓ əhalinin mövcud qanunlara tabe olmasını təmin etmək
- təhsilin mədəniyyətin dövlətin himayəsi altına alınması
- əhaliyə səhiyyə xidmətinin təşkili
- sosial müdafiə sisteminin yaradılması
- dövlətin insanların əmək hüququnun əməli sürətdə reallaşması sahəsində səyləri

294. Sosial siyasətin xarakteri və məzmunu müəyyənləşdirilməsində başlıca rol oynayan amil hansıdır

- ✓ siyasi rejim
- cəmiyyətdə vətəndaşın vəziyyəti
- idarəetmə metodları
- dövlət tipi
- siyasi hakimiyyətin xarakteri

295. Aşağıda qeyd olunan amillərdən hansı sosial siyasətin həm obyekt, həm də subyekt rolunda çıxış edir

- sosial təbəqə
- Sınıf
- ✓ insan
- cəmiyyət
- sosial qrup

296. Aşağıda qeyd olunanlardan hansı sosial-siyasətin vəzifələrinə aid deyil
- sosial ədalətin həyata keçirilməsi
 - sosial sülhün təmin edilməsi
 - √ sosial sərvətlərin bölünməsi
 - cəmiyyət üzvlərinin təkrar istehsalına şərait yaratmaq
 - insanların zəruri maddi ehtiyatlarını ödəmək
297. Siyasi rəhbərliyin maddi rifahı yüksəltmək, sosial ədalətin dərqərar edilməsi, siniflərin, millət və xalqların, sosial qrup və zümrələrin, kollektivlərin, ayrı-ayrı şəxslərin əmək, mədəni-məişət, sosial şəraitinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır
- dövlət
 - qanunverici hakimiyyət
 - √ sosial siyasət
 - idarəedici hakimiyyət
 - sosial hakimiyyət
298. Siyasi partiya və sosial qrup anlayışlarının fərqli xüsusiyyətləri hansılardır?
- √ siyasi partiya anlayışı siyasi cəhətdən aktiv insanların siyasi hakimiyyəti əldə etmək üçün könüllü şəkildə birləşərək yaratdıqları birlik formasını, sosial qrup anlayışı isə peşə, ixtisas, təhsil, cins, yaş, etnik tərkib və s. xüsusiyyətlərə görə insanların birlik formasını xarakterizə edir
- siyasi partiyalar siyasi hüquqlar, demokratiya, söz azadlığı və s., sosial qruplar isə sosial hüquqlar, yüksək maddi təminat və s. uğrunda mübarizə aparırlar
 - bütün sosial qruplar sonradan siyasi cəhətdən aktivləşərək siyasi partiyalar yaradırlar
 - siyasi partiyalar sosial qrupların mənafeləri uğrunda mübarizə aparır
 - hər iki anlayış cəmiyyətin struktur elementlərini xarakterizə edir
299. Demokratikləşmə prosesi ilə sosial siyasət anlayışının qarşılıqlı əlaqəsi mövcuddurmu?
- √ demokratik cəmiyyətlərdə sosial ədalət daha çox diqqət mərkəzində dayanır
- ayrı-ayrı proseslərdir və heç bir qarşılıqlı əlaqəsi mövcud deyil
 - demokratik cəmiyyətdə ayrı-ayrı siniflərin mənafeələrinin təmini daha çox önə çıxarılır
 - sosial siyasət demokratik proseslərə mənfi təsir göstərir
 - demokratik cəmiyyətdə sosial siyasət demokratikləşmə prosesinə xidmət edir
300. Sosial siyasətin obyektivi rolunda kimlər çıxış edir?
- √ cəmiyyət
- etnik birliklər
 - sosial qruplar və siyasi institutlar
 - siyasi institutlar
 - insan
301. Sosial siyasətin subyektivi rolunda kimlər çıxış edə bilər?
- √ insan
- siyasi partiyalar
 - sosial qruplar
 - şəxsiyyət və siyasi partiyalar
 - dövlət və şəxsiyyət
302. Cəmiyyətin siyasi mədəniyyəti anlayışı müstəqil bir problem kimi neçənci illərdən etibarən öyrənməyə başlamışdır
- 60-cı illərdən
 - 40-cı illərdən
 - √ 50-ci illərdən
 - 30-cu illərdən
 - 70-ci illərdən

303. Müstəqil demokratik Azərbaycan Respublikasının Konstitusiyasında cəmiyyət üzvlərinin mədəniyyət hüququ neçənci maddədə öz əksini tapmışdır
- 25-cı maddəsində
 - 30-cu maddəsində
 - 60-cı maddəsində
 - 50-ci maddəsində
 - ✓ 40-cı maddəsində
304. Aşağıda qeyd olunan amillərdən hansı siyasi mədəniyyəti səciyyələndirən mühüm amillərdən biridir
- ✓ Milli xarakter
 - fərdi xarakter
 - Dini xarakter
 - İrsi xarakter
 - Etnik xarakter
305. İnsanların ümumi və xüsusi təhsil, dünyagörüşü, siyasi, hüquqi, əxlaqi, estetik və fiziki mədəniyyətini özündə əks etdirən mədəniyyət tipi necə adlanır
- ✓ Şəxsiyyətin mədəniyyəti
 - Kollektiv mədəniyyət
 - Sosial mədəniyyət
 - Maddi mədəniyyət
 - Mənəvi mədəniyyət
306. Siyasi mədəniyyət anlayışı ilk dəfə kim tərəfindən istifadə olunmuşdur
- Q.Ponell
 - Q.Almond
 - X.Fayer
 - ✓ İ.Gerder
 - M.Veber
307. Aşağıda qeyd olunan amillərdən hansı siyasi mədəniyyətin formalaşmasına təsir edən mülki və ictimai xarakterdə təzahür olunur
- təfəkkür tərzində
 - Millətin ayrı-ayrı fərdlərinin əxlaqi-etik davranış normalarında və siyasi xarakterində
 - ✓ Millətin ayrı-ayrı fərdlərinin təhsil səviyyəsində
 - tarixi milli ənənələrdə
 - İctimai-siyasi praktikada
308. Aşağıda qeyd olunanlardan hansı siyasi mədəniyyətin inkişafına müsbət təsir göstərən amillərə aid deyildir
- Siyasi mədəniyyətin ümumbəşəri təcrübəsi
 - Mənəfi və tələbatların kafi dərəcədə ödənilməsi
 - İnsan hüquqlarının təmin olunması
 - ✓ İnsanların siyasi fəallığının təmin edilməsi
 - İnsanın mənafeinin, onun azadlıq, bərabərlik və mühafizə olunmaq tələbatının ödənilməsi
309. Siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayan amillər hansılardır
- ✓ Ailə, sosial qrup, kollektiv
 - Sınıf və təbəqələr
 - Sosial qrup və sosial təbəqə
 - Ailə və mühit
 - Ailə, məktəb
310. Hansı mədəniyyətin məzmununa insanların ümumi və xüsusi təhsil, dünyagörüşü, siyasi hüquqi əxlaqi, estetik və fiziki mədəniyyəti daxildir?

- √ şəxsiyyətin mədəniyyəti
- kollektiv mədəniyyət
- ümumi mədəniyyət
- sosial mədəniyyət
- qrup mədəniyyət

311. Mədəniyyətin hansı sahəsi bilavasitə insanların siyasi fəaliyyəti və davranış ilə əlaqədar olub demokratik proseslərin güclənməsi ilə şərtlənir?

- √ maddi mədəniyyət
- iqtisadi mədəniyyət
- siyasi mədəniyyət
- sosial mədəniyyət
- siyasi şüur

312. Şəxsin siyasi mədəniyyəti onun hansı xüsusiyyətində təzahür edir

- √ İctimai – siyasi fəallığında
- Sosial fəallığında
- İdarəetməyə müdaxilə etmə dərəcəsindən
- Şəxsiyyətin azadlığının necə təmin olunma dərəcəsində
- Dünya görüşü səviyyəsində

313. Siyasi mədəniyyət probleminin pioneri kim sayılır

- √ Q.Almond
- İ.Yerder
- Q.Poull
- M.Veber
- X.Fayer

314. Müasir politologiya siyasi mədəniyyət kateqoriyasını ilk dəfə kim gətirmişdir

- √ X.Fayer
- Q.Almond
- Q.Ponell
- M.Veber
- İ.Gerder

315. Siyasi mədəniyyət mədəniyyətin hansı növünün tərkib hissəsidir

- İctimai mədəniyyətin
- Maddi mədəniyyətin
- Sosial mədəniyyətin
- Beynəlxalq mədəniyyətin
- √ Mənəvi mədəniyyətin

316. Cəmiyyətin tarixən əldə etdiyi fəaliyyət üsulları və ön fəaliyyətin nəticələri hansı anlayış altında birləşir?

- √ Geniş mənada mədəniyyət
- Maddi mədəniyyət
- Siyasi mədəniyyət
- Mənəvi mədəniyyət
- Dar mənada mədəniyyət

317. Müstəqil demokratik Azərbaycan Respublikasının Konstitusiyasında cəmiyyət üzvlərinin mədəniyyət hüququ neçənci maddədə öz əksini tapmışdır

- 50-ci maddəsində

- 30-cu maddəsində
- 25-cı maddəsində
- ✓ 40-cı maddəsində
- 60-cı maddəsində

318. Siniflərin, sosial təbəqələrin dövlət hakimiyyətinə münasibətləri əsasında yaranan sosial-iqtisadi və ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, his və əhval ruhiyyələrin məcmusu necə adlanır?

- ✓ siyasi şüur
- siyasi münasibət
- siyasi proseslər
- siyasi mənafe
- siyasi mədəniyyət

319. Siniflərin, sosial təbəqələrin dövlət hakimiyyətinə münasibətləri əsasında yaranan sosial-iqtisadi və ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, his və əhval-ruhiyyələrin məcmusu necə adlanır?

- ✓ Siyasi şüur
- Siyasi münasibət
- Siyasi mənafe
- Siyasi proseslər
- Siyasi mədəniyyət

320. Siyasi şüur hansı dövrdə formalaşmağa başlamışdır?

- ✓ Cəmiyyətin siniflərə parçalandığı və dövlətin yarandığı dövrdə
- Cəmiyyətdə siniflərin və dövlətlərin inkişaf etdiyi dövrdə
- Orta əsrlərdə
- İntibah dövründə
- Siyasi partiyaların və ictimai təşkilatların yarandığı dövrdə

321. Cəmiyyət üzvlərinin siyasi fəaliyyətə hansı amillərlə sıx sürətdə bağlıdır

- ✓ Hüquq və azadlıqlar
- Cəmiyyətdə şəxsiyyətin siyasi vəziyyətindən
- Cəmiyyətdə plüralizmin dərəcəsindən
- Siyasi-hüquqi normalardan
- Söz və vicdan azadlığı

322. Böyük ictimai qrupların öz siyasi mənafelərinin, yəni hakimiyyət əldə etmək, istifadə etmək və əldə saxlamaqla əlaqədar mənafelərinin həyata keçirilməsi sahəsində fəaliyyətinin məcmusu necə adlanır

- ✓ siyasi fəaliyyət
- ictimai fəaliyyət
- mədəvi fəaliyyət
- maddi fəaliyyət
- sosial fəaliyyət

323. Siyasi fəaliyyət hansı fəaliyyət növünün spesifik formasıdır

- ✓ ictimai fəaliyyətin
- sosial fəaliyyətin
- mənəvi fəaliyyətin
- maddi fəaliyyət
- siyasi fəaliyyətin

324. Hansı siyasi mədəniyyət növü vətəndaşların yüksək siyasi iştirakçılığını, onların siyasi sistemə cəlb edilməsi insanların hüquq və avadanlıqlarını təmin edir?

- ✓ demokratik
- avtoritar

- sosialist
- despotik
- totalitar

325. Siyasi mədəniyyət anlayışı ilk dəfə necənci əsrdə və kim tərəfindən işlənmişdir?

- √ XVIII əsrdə İ.Qerder
- XVI əsrdə M.Veber
- XV əsrdə Q.Pouello
- XIX əsrdə D.Trasi
- XII əsrdə Q.Almond

326. Müstəqil bi problem kimi Cəmiyyətin siyasi mədəniyyəti anlayışı neçənci illərdən başlayaraq öyrənilmişdir?

- √ 50-cı illərdə
- 60-cı illərdən
- 70-ci illərdən
- 80-cı illərdən
- 40-cı illərdən

327. Maddi və mənəvi sərvətlərin məcmusu necə adlanır?

- √ mədəniyyət
- siyasət
- ideologiya
- Sivilizasiya
- istiqamət

328. Sosialist ideologiyasının formalaşması hansı dövrə təsadüf edir

- XVI əsrin ortaları
- XVIII əsrin ortaları
- √ XIX əsrin ortaları
- XX əsrin ortaları
- XVII əsrin ortaları

329. Ənənəviçilik cəryamı neçənci əsrdə formalaşmışdır

- XV
- XIX
- √ XVII
- XVIII
- XVI

330. Sosial-demokratlar cəmiyyətin dəyişdirilməsində əsas yolu nədə görürlər

- inqilab
- √ sosial islahatlar
- mənəvi dəyərlərin yüksəlməsi
- şəxsiyyətin hüquq və azadlıqları
- azad rəqabət

331. Konservatizm terminini ilk dəfə kim irəli sürmüşdür.

- Tomas Cefferson
- Raymond Aron
- √ Fransua Şatobrian
- Edmund Berk
- Olvin Toffler

332. Yeni liberalizm cərəyanı öz qarşısına hansı vəzifələri qoymuşdur
- hər hansı bir məsələnin hərbi yolla həll olunması
 - ✓ demokratiya, azad rəqabət, şəxsiyyətin hüquq və azadlıqlarının qorunması
 - yerli adət-ənənələrin, qaydaların qorunması
 - siyasi elita və dövlətin aparıcı rolu tanınır, dövlətin vətəndaş üzərində ağalığının təzahür etməsi
 - ədalət ideali prioritetdir, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsində şəxsiyyət özəliyyətinə yer verilmir
333. Liberalizm cərəyanının meydana gəlməsində böyük rolu olmuş maarifçilər
- P.Qassendi, B.Spinoza
 - A.Bentli, M.Veber, R.Mixles
 - J.Bentoun, C.Millin
 - ✓ C.Lokk, A.Smit, T.Hobbs
 - N.Makiavelli, Z.Boden, J.Russo
334. Siyasi ideologiyaların yerinə yetirdiyi funksiya deyil
- yeni dəyərlərin ictimai şüura gətirilməsi
 - ✓ ziddiyyətlərin həllinə şərait yaradır
 - ictimai şüurun əhatə edilməsi
 - gerçəkliyin spesifik obrazının yaradılması
 - təbliğ edilən cəmiyyətin modelinin yaradılması
335. İdeologiya anlayışının siyasət elminə gətirilməsi kimin adı ilə bağlıdır.
- Daniel Bell
 - ✓ Destyut de Trasi
 - Con Lokk
 - Raymond Aron
 - Fridrix Nitşe
336. Mövcud cəmiyyətin sosial münasibətlərinin tənqidinə və dəyişdirilməsinə yönəlmiş olan fikirlərin məcmusunu özündə əks etdirən ideologiya tipi necə adlanır
- Marksist
 - ✓ Sezarçı
 - Ənənəvi
 - Liberal
 - Sosioloji
337. Klassik liberalizmin mənəvi-əxlaqi dayaqlarını təşkil edən prinsiplər deyil
- ✓ millətin qan ümumiliyinə əsasən ali və əbədi varlıq olması
 - insanın şəxsi həyatına dövlətin müdaxiləsinə yol verilməməlidir
 - insanın şəxsiyyətinin əsl sərvət olması və hamının bərabərliyi
 - insan rasionallıq və xeyirxah varlıqdır
 - fərdi iradənin müstəqilliyi
338. XIX əsrdə siyasi ideologiyalar səhnəsinə daxil olmayan cərəyan
- ✓ anarxizm
 - sosial-demokratiya
 - Populizm
 - Marksizm
 - utopik və elmi-sosializm
339. Liberalizm ideoloji cərəyanı nə zaman meydana gəlmişdir.
- ✓ XVIII əsrdə

- XVII əsrin əvvəli
- XIX əsrin sonu
- XVI əsrin sonu
- XV əsrdə

340. Siyasətçini – aktyor, ideologiyanı isə onun öz rolunu yerinə yetirmək üçün istifadə etdiyi pərdədir - fikri hansı mütəfəkkirə məxsusdur

- Lonk
- Hobbs
- ✓ Morgentau
- Mokiavelli
- Monteskye

341. İdeologiya dövlət başçısının həyata keçirdiyi siyasəti əsaslandırmağa yönəlmiş olan vasitədir – fikri hansı dövlət xadiminə məxsusdur

- Ruzvelt
- Stalin
- ✓ Napoleon
- Hitler
- Çörçöl

342. Siyasi həyatda ideologiya hansı təbəqənin mənəvi silahı rolunu oynayır

- ✓ Elitanın
- Orta təbəqənin
- Kütlənin
- Bütövlükdə cəmiyyətin
- Aristokratiyanın

343. Siyasət öz mahiyyətinə görə necə xarakter daşıyır

- Sosial
- Psixoloji
- İqtisadi
- Demokratik
- ✓ İdeoloji

344. İdeologiya və siyasəti birləşdirən ümumi xüsusiyyətlərdən ən mühümü

- ✓ Universallıq
- Yalan
- Bəşəriyyət
- Sosiallıq
- Ümumilik

345. Cəmiyyətdə idarəetmənin demokratikləşdirilməsi, siyasi və vətəndaş hüquqlarının tərəfdaşı kimi çıxış edən ideoloji cərəyan necə adlanır

- Sosial-demokratiya
- ✓ Liberalizm
- Ənənəviçilik
- Konservatizm
- Sosializm

346. İdraki meyarlara, məntiqi mülahizələrə əsaslanan ideologiya necə adlanır

- ✓ Rasional
- Partikulyar
- Dini
- İrrasional
- Universal

347. Dini anlayışlardan azad, real gerçəkliyin şərhinə əsaslanan və gələcəyin arzu olunan səviyyəsini təsvir edən ideologiya necə adlanır
- √ Dünəvi
 - İrrasional
 - Partikulyar
 - Universal
 - Rasional
348. Əsas məqsədi bir tərəfdən müqəddəs varlığın mövcudluğunun əsaslandırılması işini, digər tərəfdən isə müqəddəs hesab edilən subyektlərə etiqadın formalaşdırılması vəzifəsi olan ideologiya necə adlanır
- İrrasional
 - Universal
 - √ Dini
 - Dünəvi
 - Rasional
349. Fəaliyyət sferasının miqyasına görə ideologiyanın hansı tipləri fərqləndirilir
- √ Ümumi və regional
 - Demokratik və totalitar
 - Dini və dünəvi
 - Rasional və irrasional
 - Uzun və qısamüddətli
350. Tarixi taleyinə görə ideologiyanın hansı tipləri fərqləndirilir
- √ Uzun və qısamüddətli
 - Universal və partikulyar
 - Dini və dünəvi
 - Rasional və irrasional
 - Ümumi və regional
351. Sosial bazasına görə ideologiyanın hansı tipləri fərqləndirilir
- Rasional və irrasional
 - Ümumi və regional
 - √ Milli, irqi, sinfi
 - Mühafizəkar, mütərəqqi, mürtəce
 - Dini və dünəvi
352. Yerinə yetirdiyi funksiyalara görə ideologiyanın hansı tiplərini fərqləndirmək olar
- Uzun və qısa müddətli
 - Ümumi və regional
 - √ Mühafizəkar, mütərəqqi, mürtəce
 - Milli, irqi, sinfi
 - Dini və dünəvi
353. Ideologiyanın kütlələr içərisində daha geniş yayılma məqsədi daşıyan səviyyəsi necə adlanır
- Nəzəri
 - İdraki
 - √ Kütləvi
 - Psixoloji
 - proqram
354. İdeologiyanın ilkin səviyyəsi olub əsasən başlıca məqsədi mənəvi dəyərlər və ideyalar sisteminin formalaşdırılması işinə xidmət edən səviyyəsi necə adlanır

- √ Nəzəri konseptual
- Kütləvi
- Psixoloji
- Proqram
- İdraki

355. İdeologiyanın məzmununu əks etdirən başlıca üsürlər hansılardır

- √ Gerçəkliyin təsviri, aksioloji sistem, praktiki göstərişlər
- Gerçəkliyin təsviri, ictimai rəy
- Cəmiyyətin siyasi aktivlik dərəcəsi
- Praktiki göstərişlər, siyasi fəaliyyət
- Aksioloji sistem, utopik ideyalar

356. İdeologiyayı siyasi şüur forması kimi xarakterizə edən başlıca cəhət hansıdır

- √ Sistem şəklində çıxış etməsi
- Vətəndaş azadlığı
- Pərakəndə şəkildə çıxış etməsi
- Demokratik xarakteri
- Vicdan azadlığı

357. Bu və ya digər ictimai qrupun hakimiyyətə və ondan istifadəyə olan iddialarına haqq qazandıran və buna uyğun olaraq ictimai rəyi özideyalarına tabe etdirməyə çalışan doktrina necə adlanır

- Siyasət
- √ İdeologiya
- Siyasi rejim
- Siyasi sistem
- Siyasi hakimiyyət

358. Kollektiv inam və düşüncə səviyyəsinə yüksəlmiş olan fikir və ideyaların məcmusunu özündə əks etdirən ideologiya necə adlanır

- √ Sosioloji
- Liberal
- Marksist
- Sezarçı
- Marksist

359. Mövcud cəmiyyətin sosial əsaslarının qorunub saxlanmasına yönəlmiş olan baxışların məcmusu hansı ideologiya tipində təzahür olunur

- √ Marksist
- Sosioloji
- Ənənəvi
- Liberal
- Sezarçı

360. Şəxsiyyətin siyasi iştirakçılıq prosesində xüsusi rol oynayan amil hansıdır?

- √ şəxsi motivlər
- fərdi xüsusiyyətlər
- sosial xüsusiyyətlər
- siyasi xüsusiyyətlər
- ümumi motivlər

361. Siyasi sosiallaşmanın yüksək vətəndaş fəallığını təmin etmə məqsədi daşıyan tipi necə adlanır?

- √ pluralist
- harmonik

- demokratik
- münaqişəli
- hegemon

362. Şəxsin öz mənafeyinə xidmət göstərməyən bütün sosial-siyasi sistemlərə neqativ münasibətinə əsaslanan siyasi sosiallaşma tipi necə adlanır?

- √ hegemon
- pluralist
- demokratik
- münaqişəli
- harmonik

363. Siyasi sosiallaşmanın fərdin və hakimiyyət təsisatlarının normal münasibətlərini, fərdin nizam-intizama, hüquqi normalara, dövlətə rəşional və səmimi münasibətini, habelə özünün məsuliyyətini dərk etdiyini ifadə edən tipi necə adlanır?

- √ harmonik
- pluralist
- münaqişəli
- Demokratik
- hegemon

364. Aşağıda sadalananlardan hansı siyasi sosiallaşmanın tipinə aid deyil?

- √ demokratik
- hegemon
- pluralist
- münaqişəli
- harmonik

365. Aşağıda qeyd olunanlardan hansı siyasi sosiallaşmanın mərhələlərinə aid deyil?

- √ sosiallaşma
- ideallaşdırma
- siyasiləşmə
- təsisatlanma
- siyasətin fərdiləşməsi

366. Siyasi sistemin vətəndaşların siyasi azadlıqlarını və hüquqlarını məhdudlaşdırılması şəxsiyyətin siyasi iştirakçılığına meydan verməməsi və s. kimi səbəblərlə əlaqədə olan anlayış necə adlanır?

- √ siyasətdən kənarədlmə
- siyasi özgələşmə
- siyasi etiraz
- siyasi biganəlik
- siyasətin fəal forması

367. L.Milbertə görə siyasi iştirakçılığın hansı forması, nümayişlərdə transporantlarına gəzdirilməsi diskussiyalar keçirilməsi və vətəndaşların səsvərməyə cəlb edilməsini təşkil edir?

- √ müşahidəçi nümayişçi
- orta forması
- özgələşmə
- fəal forması
- etinasız forması

368. Şəxsiyyətin tələbləri onun sosial və siyasi fəallığı, siyasi həyatda iştirakı və öz hüquqlarından istifadə imkanını ilə bağıllığı siyasi sosiallaşmanın hansı funksiyasına aiddir.

- √ instrumental
- dəyərlər orientası

- təsisatlanma
 - Ideallaşma
 - siyasiləşmə
369. Siyasi sosiallaşmanın hansı funksiyası şəxsiyyətin siyasi mühitin ədalət, bərabərlik, azadlığın hüquqi qarantı və s. kimi prinsiplərini özünə daxil edir?
- mədəniyyət
 - instrumental
 - Ideallaşma
 - ✓ dəyərlər orientasiyası
 - təsisatlanma
370. Siyasi fiqurun ideallaşdırılması və bunun əsasında siyasi sistemə emosional münasibətin formalaşması siyasi sosiallaşmanın hansı mərhələsinə aiddir
- ✓ ideallaşdırma
 - siyasiləşmə
 - mədəniləşmə
 - fərdiləşdirilmiş
 - təsisatlanma
371. Siyasi sosiallaşmanın hansı mərhələsi hakimiyyətdə olan həlledici fiqurları (prezident, liderlər) və c. fərd üçün siyasi sistemlə əlaqə yaratma vasitəsilə çevirir?
- ✓ fərdiləşdirməsi
 - sosiallaşma
 - təsisatlaşma
 - siyasiləşmə
 - ideallaşdırma
372. Fərdin birbaşa siyasi xarakterli olmayan, lakin onun siyasi davranışına təsir edən orientasiyalarını nəzərdə tutan siyasi sosiallaşma necə adlanır?
- ✓ dolayı
 - birbaşa
 - harmonik
 - kütləvi
 - kortəbii
373. Aşağıda qeyd olunanlardan hansı siyasi sosiallaşmaya təsir edən amillərə aid deyildir
- ✓ konstitusiya
 - sosial normalar
 - hüquqi normalar
 - incəsənət və KİV
 - təhsil müəssisələri
374. Aşağıda qeyd olunanlardan hansı totalitar cəmiyyətdəki siyasi sosiallaşma prosesinin xüsusiyyətlərinə aid deyil
- ✓ şəxsiyyətin tam azadlığını təmin etmək
 - şəxsiyyətə mənəvi və fiziki təsir
 - fərdin fəaliyyətinə kütləvi nəzarət
 - açıq siyasi sosiallaşma
 - tam siyasi məqsədyönlülük
375. Cəmiyyətin bütövlüyünə, vəhdətinə yönəldilmiş siyasi sosiallaşma prosesi hansı tip cəmiyyətlər üçün xarakterikdir?
- ✓ totalitar
 - avtoritar
 - mərkəzləşdirilmiş

- hüquqi dövlətə malik olan
- demokratik

376. Aşağıda qeyd olunanlardan hansı demokratik cəmiyyətlərdə siyasi sosiallaşma prosesinə daxil deyildir

- √ vətəndaş və dövlətin qarşılıqlı məsuliyyəti
- şəxsiyyətin siyasi sosiallaşma vasitəsi kimi düşünülmüş şüurlu siyasi fəaliyyət
- siyasi sosiallaşmanın açıq deyil, latent formada aparılması
- siyasi dözümlülük, siyasi dialoq aparmaq sərəştəsi
- fərdin siyasi normalara, dəyərlərə, siyasi mədəniyyət və təcrübəyə fəal müdaxiləsi

377. Siyasi sosiallaşmanın xarakterinə təsir edən mühüm amillər hansılardır?

- √ siyasi mədəniyyət və siyasi rejim
- dövlət və siyasi hakimiyyət
- siyasi mədəniyyət və siyasi normalar
- siyasi mədəniyyət və siyasi şüur
- siyasi sistem və siyasi rejim

378. Fərdin birbaşa siyasi xarakteri olmayan, lakin onun siyasi davranışına təsir edən oriyentasiyalarını nəzərdə tutan siyasi sosiallaşma forması hansıdır?

- √ dolayı
- rəsmi
- kortəbii
- Praktiki
- birbaşa

379. Fərd tərəfindən mənimsənilən oriyentasiyalar sırf siyasi xarakter daşıyırsa, bu siyasi sosiallaşmanın hansı formasıdır?

- √ birbaşa
- rəsmi
- kortəbii
- Praktiki
- dolayı

380. Siyasi sosiallaşmanın hansı formaları fərqləndirilir?

- √ birbaşa və dolayı
- ümumi və xüsusi
- nəzəri və praktiki
- universal və partikulyar
- rəsmi və kortəbii

381. O.N.Qumençuk siyasi sosiallaşmanın hansı istiqamətlərini fərqləndirir?

- xüsusi və ümumi
- √ rəsmi və kortəbii
- universal və partikulyar
- adi və mürəkkəb
- nəzəri və praktiki

382. Hansı siyasi sosiallamada fərd tərəfindən mənimsənilən oriyentasiyalar sırf siyasi xarakter daşıyır?

- √ birbaşa
- kortəbii
- harmonik
- kütləvi
- dolayı

383. Cəmiyyətdə qərarlaşmış siyasi şəraitdə, idarəçilik üsullarına, hakimiyyətin siyasi kursuna, fərdin və ya qrupun neqativ məzmunlu reaksiyası necə adlanır?
- √ siyasi etiraz
 - siyasi kənarlaşdırılma
 - siyasi fəallıq
 - siyasi biganəlik
 - siyasi özgələşmə
384. L.Milbertə görə siyasi iştirakçılığın hansı forması siyasi yığıncıqlarda iştirakı, partiyalara maddi yardımların göstərilməsini rəsmi şəxslərə və siyasi liderlərlə əlaqələrin həyata keçirilməsini təmin edir.
- √ orta forması
 - müşahidəsi nümayişçi
 - özgələşmə
 - fəal forma
 - etinasız forması
385. Siyasi sosiallaşmanın hansı növü, vətəndaşın öz siyasi maraqları haqqında təsəvvür yaradır və başqa sözlə desək, yüksək vətəndaş fəallığını təmin edir?
- √ plyuralist
 - hegemon
 - münaqişəli
 - instrumental
 - harmonik
386. Siyasi sosiallaşmanın hansı mərhələsi, siyasi həyat haqqında müstəqil təsəvvürləri formalaşdırır və qiymətləndirir?
- √ təsisatlanma
 - fərdiləşdirilməsi
 - ideallaşma
 - sosiallaşma
 - siyasiləşmə
387. Siyasi sosiallaşmanın hansı mərhələsi siyasi həyat haqqında ilkin məlumatların qavranılmasına aiddir
- √ siyasiləşmə
 - idealladırma
 - təsisatlaşma
 - instrumental
 - fərdiləşdirilmə
388. Tarixən qərarlaşmış ənənəvi və sosial cəhətdən şərtlənmiş amillər əsasında fərdin ictimailəşdirilməsi anlayışı necə adlanır?
- √ siyasiləşmə
 - identifikasiya
 - inteqrasiya
 - Kommunikasiya
 - adaptasiya
389. Fərdin siyasi sistemdə mövcud olan siyasi normaları, siyasi maraq və münasibətləri mənimsəməsini nəzərdə tutan siyasi sosiallaşma necə adlanır?
- √ dar mənada siyasi sosiallaşma
 - geniş mənada siyasi sosiallaşma
 - geniş mənada sosiallaşma
 - sosiallaşma
 - dar mənada sosiallaşma

390. Cəmiyyətdəki siyasi mədəniyyətin nəsildən-nəsilə ötürülməsinin metod, üsul və vasitələrinin öyrənilməsi prosesini nəzərdə tutan siyasi sosiallaşma hansıdır?
- √ geniş mənada siyasi sosiallaşma
 - dar mənada sosiallaşma
 - geniş mənada sosiallaşma
 - Sosiallaşma
 - dar mənada siyasi sosiallaşma
391. Fərdin siyasi sferaya daxil olması və onun mövcud sosial-siyasi şəraitə inteqrasiya və adaptasiyası, mədəni dəyərlərin, siyasi oriyentasiyaların, mövcud cəmiyyətdə qəbul olunmuş siyasi davranış normalarının mənimsənilməsi prosesi necə adlanır?
- √ siyasi sosiallaşma
 - sosiallaşma
 - geniş mənada sosiallaşma
 - mürəkkəb sosiallaşma
 - dar mənada sosiallaşma
392. Siyasi sosiallaşmanı hal-hazırkı cəmiyyətlə uzlaşan, uyğunlaşan davranış sistemini nəsildən-nəsilə ötürülməsinə xidmət edən bilik öyrənmə prosesi kimi izah edən hansı politoloqdur?
- √ Siqel
 - Torni
 - Qumençuk
 - Luman
 - Qess
393. Siyasi sosiallaşmanı insanın hiss və təsəvvürlərinin gizli şəkildə siyasiləşməsi prosesi kimi izah edən müəlliflər hansılardır?
- √ E.Erikson və E.Fromm
 - Y.Dauson və K.Priutin
 - Q.Kaymen və K.Luman
 - C.Risman və E.Fromm
 - M.Xabermes və K.Luman
394. Siyasi sosiallaşmanı insan tərəfindən yeni dəyərlərin mənimsənilməsi kimi nəzərdən keçirən siyasi elm xadimləri hansılardır?
- √ M.Xabermes və K.Luman
 - Q.Kaymen və K.Luman
 - E.Erikson və E.Fromm
 - C.Risman və E.Fromm
 - Y.Dauson və K.Priutin
395. Siyasi sosiallaşmanı insana siyasət sahəsində yerinə yetirməli olduğu rolu öyrədən amil kimi izah edən politoloq kimdir?
- √ D.İston
 - K.Priutin
 - M.Xabermes
 - K.Luman
 - Y.Dauson
396. Siyasi sosiallaşma anlayışı ilkdə kim tərəfindən irəli sürülmüşdür?
- D.İston
 - √ Q.Xaymen
 - K.Luman
 - K.Priutin
 - Y.Dauson
397. Aşağıda qeyd olunanlardan hansı şəxsiyyətin siyasi sosiallaşmasının başlanmasına dəlalət etmir?

- √ Siyasi sistemin şəxsiyyətdə öz vətəndaşlıq borcunu aşılması
- Siyasi sistemin öz tərəfdarlarını səfərbər etməsi
- Siyasi sistemin şəxsiyyətə sadə siyasi funksiyaları öyrətməsi
- Siyasi sistemin şəxsiyyətdə nəyibilmək lazım olduğunu öyrətməsi
- Siyasi sistemin şəxsiyyəti öz orbitinə aid etməsi

398. Şəxsiyyətin sosial təşəkkülü və inkişafı, onun siyasi şüur və siyasi davranışının formalaşma prosesi dedikdə nə nəzərdə tutulur.

- √ Dar mənada sosiallaşma
- Siyasi sosiallaşma
- İctimai sosiallaşma
- Fərdi sosiallaşma
- Geniş mənada sosiallaşma

399. Sosiallaşma tarixən qərarlaşmış ənənəvi və sosial cəhətdən sərtlənmiş amillər əsasında fərdin ictimailəşdirilməsi anlayışı altında nə başa düşülür

- √ Geniş mənada sosiallaşma
- Siyasi sosiallaşma
- İctimai sosiallaşma
- Fərdi sosiallaşma
- Dar mənada sosiallaşma

400. Şəxsiyyətin siyasi proseslərdən kənar qalmasını, onun siyasi iştirakçılıq rolundan təcrid olunmasını ifadə edən anlayış necə adlanır.

- √ özgələşmə
- fəal forma
- biganəlik
- siyasi etiraz
- kənaredilmə

401. Vətəndaşların siyasətə etinasız münasibəti siyasi iştirakçılığın hansı formasına aiddir.

- √ etinasız forması
- özgələşmə
- orta forma
- müşahidəçi-nümayişçi
- fəal forması

402. L.Milbertə görə dövlət və partiya orqanlarına rəhbərlik seçkili hakimiyyət orqanlarında namizədlərin fəaliyyəti, seçkiqabağı kompaniyaların təşkili və s. siyasi iştirakçılığın hansı formasına aiddir.

- √ fəal forması
- orta forması
- özgələşmə
- müşahidəçi nümayəndələri
- etinasız forması

403. Qruqlararası mübarizə və bir-biri ilə bağlı mənafeələrin qarşı-qarşıya qoyulması əsasında meydana gələn siyasi sosiallaşmanın hansı növünə aiddir.

- √ münaqişəli tip
- harmonik
- hegemon
- Plyuralist
- instrumental

404. Siyasi sosiallaşma hansı tipi, şəxsin öz mənafeyinə xidmət göstərməyən bütün sosial-siyasi sistemlərə neqativ münasibətinə əsaslanır?

- √ hegemon
- plyuralist
- münaqişəli
- Instrumental
- harmonik

405. Siyasi sosiallaşmanın hansı tipi fərdin və hakimiyyət təsisatlarının normal münasibətlərinin ifadə edir?

- √ hegemon
- plyuralist
- münaqişəli tip
- instrumental
- harmonik

406. Aşağıdakı anlayışların hansı siyasi sosiallaşmanın tiplərinə aiddir

- √ harmonik, hegemon, pluralist, münaqişəli
- münaqişəli, identifikasiya, harmonik, siyasiləşmə
- təsisatlaşma, idellaşma, harmonik, hegemon
- instrumental, siyasiləşmə, harmonik, hegemon
- siyasiləşmə, hegemon, instrumental, pluralist

407. Siyasi sosiallaşma anlayışı ilk dəfə kimin tərəfindən irəli sürülmüşdür.

- √ Q.Xaymen 1959-cu il
- E.Fromm 1960-cı il
- K.Priutin 1970-ci il
- E.Erikson 1967-ci il
- Y.Dauson 1969-cu il

408. Sosialist ideologiyası özündə hansı cərəyanları birləşdirir

- √ Elmi sosializm və sosial demokratiya
- Ənənəviçilik və konservatizm
- Yeni mühafizəkarlıq və yeni liberalizm
- Liberalizm və sosializm
- Demokratiya və liberalizm

409. Sosialist ideologiyasının formalaşması hansı dövrə təsadüf edir

- √ XIX əsrin ortaları
- XVIII əsrin ortaları
- XVII əsrin ortaları
- XIX əsrin ortaları
- XX əsrin ortaları

410. Ailə, din, əxlaq və s kimi ənənəvi mənəvi sərvətlərin yaradıcısı əmək, şəxsiyyətin təkrarolunmazlığı, sosial sahənin sürətlə inkişafı kimi prinsipləri özündə təzahür etdirən ideologiya necə adlanır

- √ Mühafizəkarlıq
- Liberalizm
- Yeni liberalizm
- Sosialist
- Yeni mühafizəkarlıq

411. Dövlətin ali prinsiplərinin insanlar tərəfindən tez-tez dəyişdirilməsinə yol verilməz hesab edən ideologiya necə adlanır

- √ Mühafizəkarlıq
- Rasional
- Sosialist

- Partikulyar
- Liberalizm

412. Siyasi ideoloji cərəyan kimi mühafizəkarlıq hansı prinsiplər üzərində təşəkkül tapmışdır

- ✓ Ənənəviçilik və təbii mühafizəkarlıq
- Ağalığ və tebelik
- Hakimiyyət və nüfuz
- Sərvət və ehtiyac
- Azadlıq və demokratiya

413. Dövlət və ictimai həyatın tarixən qərarlaşmış olan formasının qorunub saxlanılmasını təbliğ edən ideologiya necə adlanır

- ✓ Mühafizəkarlıq
- Liberalizm
- Partikulyar
- İrrasional
- Dini

414. Mühafizəkarlıq termini ilk dəfə kim tərəfindən irəli sürülmüşdür

- ✓ Şatobrian
- Lukresti
- Lokk
- Smitt
- Manheyne

415. Yeni liberalizm cərəyanı nə zaman meydana gəlmişdir

- ✓ XX əsrin II yarısı
- XIX əsrin əvvəlləri
- XVII əsr
- XVIII əsr
- XX əsrin I yarısı

416. Liberalizm ideologiyasının ən mühüm vəzifəsi

- ✓ Azadlıq, demokratiya və s. ümumbəşəri sərvətlərin qorunması
- Kosmopolitmi təbliğ etmək
- Hakim təbəqənin mənafeyini müdafiə etmək
- Kütlənin mənafeyini müdafiə etmək
- Dövlətin əsasını qorumaq

417. Siyasi ideologiya olaraq əsasında şəxsiyyətin sinfi, qrup, dini amillərdən azadlığı, insanın ən adi varlıq kimi qiymətləndirilməsi, habelə fərdiyyəçilik, humanizm və kosmopolitizm dayanan ideologiya hansıdır

- Konservatizm
- ✓ Liberalizm
- Rasional
- Dini
- Mühafizəkarlıq

418. Başlıca prinsipləri vətəndaşların hüquq bərabərliyi, sosial, siyasi, dini, peşə qruplarının bir-birindən üstün olmaması, dövlətin ictimai müqaviləyə əsaslanmasını özündə əks etdirən ideologiya necə adlanır

- ✓ Mühafizəkarlıq
- Dini
- Dünyəvi
- Universal
- Liberalizm

419. Liberalizm latın dilindən tərcümədə nə mənə verir

- √ Azadlığa aid olan
- Dövlətin qeyri şərtsiz hakimiyyəti
- Vicdan azadlığı
- Mühafizə etmək
- Plüralizm

420. Müasir dövrün əsas ideoloji cərəyanları dedikdə hansılar nəzərdə tutulur

- √ Mühafizəkarlıq
- Yenilideralizm
- Dini
- Sosialist ideologiyası
- Liberalizm

421. Siyasi ideologiyanın funksiyaları hansı qruplarda birləşir

- √ Ümumi və siyasi
- Sadə və mürəkkəb
- Daxili və xarici
- Universal və regional
- Ümumi və xüsusi

422. Əvvəlcədən hansı qrup insanları əhatə etdiyi məlum olan ideologiya necə adlanır

- √ Partikulyar
- Dünyəvi
- Universal
- Rasional
- Dini

423. Heç bir məhdudiyət qoyulmadan, bütün insanlara yönəlmiş olan, ideyalar, baxışlar sisteminin məcmusunu özündə əks etdirən ideologiya necə adlanır

- √ Universal
- Dünyəvi
- Rasional
- İrrasional
- Partikulyar

424. K.Kautski tərəfindən irəli sürülən demokratik sosializm ideologiyasının məzmununu təşkil edən əsas prinsiplərə daxil deyil

- √ cəmiyyətdə stabilliyin, təhlükəsizliyin möhkəmlənməsinə kömək edən ənənələrin qorunması
- bir sıra iri sənaye müəssisələrinin milliləşdirilməsi
- cəmiyyətin iqtisadi həyatının dövlət tərəfindən tənzimlənməsinə yol verilməsi və qarışıq iqtisadiyyatın üstünlüyü
- cəmiyyət həyatının müxtəlif sferalarının idarə olunmasında vətəndaşlara geniş səlahiyyətlərin verilməsi
- dövlətin sosial funksiyalarının gücləndirilməsi

425. Sosial-demokratiya cərəyanına xarakterik olmayan cəhət

- √ irqçilik, millətçilik
- sülh və əməkdaşlıq
- üçüncü dünya ölkələrinin inkişafına imkan yaradan ədalətli dünya iqtisadiyatı
- qadın və kişi bərabərliyi probleminin həlli
- sosial barışıq

426. Öz mənşəyini utopik baxışlardan, eqalitarist ideyalardan götürən və özünə dünyada çoxlu sayda tərəfdar toplamağa müvəffəq olan siyasi ideologiya-

- √ sosialist
- anarxizm
- mühafizəkarlıq
- Radikal
- liberalizm

427. Vətəndaşların siyasi azadlıqlarını və hüquqlarının məhdudlaşdırılması, şəxsiyyətin siyasi iştirakçılığına meydan verilməməsi prosesi necə adlanır

- √ siyasətdən kənar edilməsi
- siyasətdən uzaqlaşma
- siyasi passivlik
- siyasi aktivlik
- siyasi özgüləşmə

428. Şəxsiyyətin siyasi proseslərdən kənar qalmasını, onun siyasi iştirakçılıq rolundan təcrid olunması necə adlanır?

- √ siyasi özgüləşmə
- siyasi aktivlər
- siyasi passivlik
- siyasi iştirakçılıq
- siyasətdən uzaqlaşma

429. Fərdin siyasətdə iştirakının təzahür formaları hansı amillərlə müəyyənləşir?

- √ subyektin xüsusiyyətləri və siyasi idarəçiliyin təbiəti
- siyasi sistemin təbiəti
- şəxsiyyətin siyasi vəziyyəti
- vətəndaş azadlığının təmin olunma səviyyəsi
- siyasi rejimin təbiəti

430. Siyasi ideologiya kimi liberalizm əsasında hansı amillər dayanır

- adət-ənənələrin qorunub saxlanması, ailənin cəmiyyətin təməl daşı olması
- kollektivçilik, sosial bərabərlik
- √ insanın ən ali varlıq kimi qiymətləndirilməsi, fərdiyyəçilik, humanizm, kosmopolitizm və s.
- milli maraqlar, mənafeələr, mübarizə
- dini motivlərin qorunub saxlanması

431. İdeologiya ictimai şüur forması kimi hansı vəzifələri yerinə yetirir

- √ qiymətvermə, idrakı, proqnozlaşdırma
- ideala sadiqlik, bağlılıq
- nüfuz, emosiya, məcburiyyət
- tabeçilik, möhtəkirlilik
- tələbkarlıq, kollektivçilik

432. Politoloqlar siyasi idelogiyaların təsnifatını müxtəlif meyarlara əsaslanmaqla vermişlər, lakin bura daxil deyil

- √ siyasi davranış mədəniyyətinə görə
- öz daxili strukturuna görə
- tarixən təşəkkül tapmış taleyinə görə
- əsaslandığı sosial bazaya görə
- yerinə yetirdikləri funksiyalara görə

433. Siyasi münəqaşələrin hansı tipləri fərqləndirilir

- √ Daxili, xarici ,beynəlxalq
- Şəxsi,qrup,milli

- Daxili,etnik beynəlxalq
- Beynəlxalq, milli, regional
- Milli, siyasi, etnik

434. Siyasi münaqişələrin əsas mənbəyi olan amil hansıdır

- ✓ Sosial
- Siyasi
- Mədəni
- Milli
- İqtisadi

435. Münaqişəni cəmiyyəti durğunlaşmağa, süstləşməyə, ətalət vəziyyətinə düşməyə qoymayan, ona yenilik abı-havası gətirən amil kimi qiymətləndirən politoloq kimdir

- ✓ Karer
- Kennet
- Boulding
- Makiavelli
- Darendorf

436. Münaqişəni hakimiyyətin hegemonluq münasibətlərinin elementi kimi açıqlayan politoloq hansıdır

- Kozer
- Boulding
- Mokiavelli
- ✓ Dorendorf
- Rennet

437. Aşağıda sadalananlardan hansı hansı siyasi münaqişənin tiplərinə aid deyil

- ✓ Sosial
- Beynəlxalq
- Dini dözülməzlik
- Ərazi iddiası
- Hərbi

438. Politoloqlara görə hakimiyyət səlahiyyətləri və sərvətlər uğrunda mubarizə aparan iki və ya daha çox tərəfin rəqabət mahiyyətli qarşılıqlı fəaliyyəti necə adlanır

- ✓ Siyasi münaqişə
- Etnik münaqişə
- Şəxslərarası münaqişə
- Dövlətlərarası münaqişə
- Milli münaqişə

439. İctimai proseslərin iştirakçılarının şüur və əxlaqını xarakterizə edən mübahisənin göstəricisi necə adlanır

- ✓ Siyasi münaqişə
- Şəxslərarası münaqişə
- Dövlətlərarası münaqişə
- Milli münaqişə
- Münaqişə

440. Münaqişələri ziddiyyətlərin həll edilməsi üsulu kimi qiymətləndirən politoloq hansıdır

- ✓ R.Darendorf
- Kennet
- R.Boulding
- N.Tusi

- L.Korer

441. R.Darendorfa görə münafişələrin başlıca formalaşma səbəbi nədir

- √ Mənafeələrin münafişəsi
- Millətlərəarası münafişə
- Şəxsiyyətlərəarası münafişə
- Qruplaraarası münafişə
- Dövlətlərin münafişəsi

442. Siyasi elmdə konfliktologiyanın əsası nə zaman qoyulmuşdur

- √ XX əsrin ortası
- XX əsrin əvvələri
- XIX əsr
- XIX əsrin ikinci yarısı
- XX əsrin sonu

443. Aşağıda sadalananlardan hansı N.Tusiyə görə şəxsiyyətlərəarası münafişələrin yaranma səbəbinə aid deyil

- √ Var-dövlət
- Höcət
- Xəyanət
- Qisas
- İftixar

444. Münafişə nəzəriyyəsi ilk dəfə nə zaman və harda irəli sürülmüşdür

- √ E.Ə.VII-VI əsrlər Çində
- E.Ə.VII-VI əsrlər Yunanıstan
- E.Ə. V əsr –Roma
- E.Ə.IV əsr Şərqdə
- E.Ə.VI-V əsrlər İngiltərə

445. İki və ya bir neçə müxtəlif istiqamətlərdə olan qüvvələrin toqquşmasına nə deyilir

- √ Münafişə
- Konflikt
- Qarşıdurma
- Müharibə
- Ziddiyyət

446. Ümumi tarix mədəni cəhətlərə və ümumi özünüdərkətmə elementlərinə malik olan xalqlar qrupu necə adlanır

- √ Meqaetnik birlik
- Xalq
- Tayfa
- Millət
- Subetnik birlik

447. Öz spesifik cəhətləri və özünüdərkətmə şüuru ilə fərqlənən etnos bir hissəsi necə adlanır

- √ Subetnik qrup
- Qəbilə
- Xalq
- Tayfa
- Meqaetnik qrup

448. Müasir dünyada millət sözü hansı sözün sinonimi olaraq işlədilir

- ✓ Dövlət
- Tayfa
- Sınıf
- Təbəqə
- Xalq

449. Tarixən kapitalist ictimai-iqtisadi forması və əmtəəistehsalının meydana gəlməsi ilə bağlı olan və iqtisadi həyatın, dilin, ərazinin, milli özünüdərkətmənin və mədəniyyətin, adətlərin, məişətin, ənənələrin bəzi spesifik cəhətlərinin ümumiliyi ilə səciyyələnən, insanların sosial-etnik birliyinin ali forması necə adlanır

- Sınıf
- Tayfa
- ✓ Millət
- Etnos
- Xalq

450. Politologiya elmində etnosu tarixi inkişafı hansı amillə əlaqələndirilir

- ✓ Bir formasının digəriylə əvəz edilməsi ilə
- Sosial strukturun tərkibinin mürəkkəbləşməsi ilə
- Sosial-etnik dərinləşməylə
- Milli-etnik vəziyyətlərin xarakteriyə
- Tarixin proseslərin inkişaf xarakteriyə

451. Milli məsələni demokratik yolla tənzim etməyin əsas siyasi-hüquqi prinsipi millətlərin hansı hüququna aiddir?

- ✓ öz müddəratını təyin etmək
- vətəndaşların hüquqlarını təmin etmək.
- adət-ənənələrinə inkişaf etdirmək
- siyasi, iqtisadi və s. problemlərin həll etmək
- davranış fərmalarına nail olmaq

452. Bütün millətlərin və xalqların hüquq və azadlıqların genişləndirmək, onların məhafələrinə təmin etmək, milli dillərin inkişafı üçün şərait yaratmaq, milli siyasətin hansı cəhətinə aiddir?

- ✓ milli siyasətin istiqaməti
- milli siyasətin öyrənilməsinə
- milli siyasətin quruluşuna
- milli siyasətin strukturuna
- milli siyasətin növlərinə

453. Sosial-etnik törəmələrin müxtəlifliyi, onların qarşılıqlı əlaqəsi, hansı məsələni irəli sürür?

- ✓ millətlərarası münasibətlər
- siyasi-iqtisadi münasibətlər
- sosial-siyasi münasibətlər
- milli-etnik münasibətlər
- sosial-psixoloji münasibətlər

454. Ümumi tarixi-mədəni cəhətlərə və ümumi özünüdərkətmə elementlərinə malik olan xalqlar qrupu necə adlanır?

- ✓ meqaetnik
- tayfa
- qəbilə
- etnik qrup
- subetnik

455. Etnosun tarixi inkişafı hansı hadisə ilə əlaqələndirilir?

- ✓ bir formasının digəri ilə əvəz edilməsi

- bir adətin digəri ilə əvəz edilməsi
- sivilizasiyanın digəri ilə əvəz edilməsi
- mədəniyyətin sivilizasiya ilə əvəz edilməsi
- mədəniyyətin inkişafı ilə əlaqəlidir

456. Tarixən müəyyən ərazi hüdudlarında yaşayan mədəniyyət, dil və psixoloji xarakterin dəyişilməz xüsusiyyətlərinə və ümumi cəhətlərinə malik olan, həmçinin özlərinin birliliyinin və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusu necə adlanır?

- ✓ etnos
- milli varlıq
- millət
- sosial-etnik birlik
- xalq

457. Tarixən müəyyən ərazi hüdudlarında yaşayan, mədəniyyət və psixoloji xarakterin dəyişilməz xüsusiyyətlərinə və ümumi cəhətlərinə malik olan, həmçinin özlərini birliliyini və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusu necə adlanır?

- ✓ Etnos
- Sinif
- Qrup
- Təbəqə
- Millət

458. Aşağıda qeyd olunanlardan hansı millətin siyasi təşkili tipinə aid deyil?

- ✓ Konfederasiya
- Etnik birliliyin milli-etnik muxtariyyəti
- Çoxmillətli dövlətlər
- Çoxmillətli dövlət daxilində milli-ərazi qanunları
- Etnik birliliyin muxtariyyəti

459. Millətlərarası münaqişələr hansı tip münaqişələrə aiddir?

- ✓ Etnik
- Siyasi
- İqtisadi
- Beynəlxalq
- Sosial

460. Aşağıda sadalananlardan hansı millətlərarası münaqişələrin tipinə aid deyil?

- ✓ Sosial-siyasi
- Separatizm
- Ərazi –status
- Mədəni-dil
- Sosial-iqtisadi

461. Milli siyasətin mühüm, başlıca cəhəti hansıdır?

- Milli-etnik birliklərin mədəni inkişafına şərait yaratmaq
- Milli-etnik problemlərin həlli
- Vaxtı çatmış ziddiyyətin həlli
- ✓ Ziddiyyət və problemləri qabaqcadan görmək
- Sosial təbəqələr arasındakı ziddiyyətləri aradan qaldırmaq

462. Dövlətlərarası müqavilə əsasında formalaşan müstəqil dövlətlər birliyi necə adlanır?

- Unitar
- ✓ Konfederasiya
- Federativ

- Monarxiya
- Respublika

463. İki və ya daha çox dövlətlərin birləşərək yaratdığı yeni dövlət necə adlanır

- Konfederasiya
- ✓ Federativ
- Unitar
- Prezidentli respublika
- Respublika

464. Etnik törəmələrin hansı səviyyələri aşağıdakılara aiddir

- ✓ etnik qruplar və subetnik, meqaetnik
- subetnik və tayfa
- sosial-etnik və milli-etnik
- tayfa və qəbilə
- xalqlar və etnos

465. Bir etnosu digərindən ayıran əsas cəhətləri göstərin

- siyasət, dil, muxtariyyət
- milli siyasət, iqtisadiyyat, dil
- siyasət, iqtisadiyyat, idelogiya
- ✓ dil, adət-ənənələr, davranış normaları, incəsənət
- dövlət, muxtariyyət, siyasət

466. Hansı dövlət quruluşunda dövlətin üzvlərin müstəqil vətəndaşlığı, ordusu, valyutası olur və hərbi yaxud xarici siyasət məsələlərini tənzimlənməsi məqsəd ilə təşkil olunur?

- monarxiya
- federasiya
- ✓ konfederasiya
- unitar
- imperiya

467. Hansı dövlət quruluşu inzibati-dövlət vahidləri üzərində mərkəzləşdirilmiş rəhbərliklə səciyyələnir?

- ✓ konfederasiya
- Respublika
- imperiya
- unitar
- Federasiya

468. Millətdaxili, milli-etnik birliklərarası və xalqların şəxsiyyət səviyyədə münasibətləri özündə hansı anlayışı əks etdirir?

- milli münasibətlər
- milli-etnik
- ərazi biliyi
- etnik birliklər
- ✓ milli məsələ

469. Millətlər və xalqlar arasında dövlətdaxili və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi, iqtisadi, hüquqi, ideoloji və b. problemlərin məcmusunu təşkil edən anlayışı necə adlanır?

- milli münasibətlər
- millət və tayfa
- millətdaxili
- ✓ milli məsələ
- milli-etnik

470. Milli münasibətlər sahəsində siyasətin mahiyyətini araşdırmazdan əvvəl ilk növbədə hansı anlayışların mahiyyətini açmaq zəruridir?

- milli münaqişə və milli şüurun
- milli münasibətlər və münaqişələrin
- millət və tayfa münasibətlərinin
- ✓ milli məsələ və milli münasibətlər
- milli məsələ və şəxsiyyətlərarası münasibətlər

471. Mərkəzləşdirilmiş rəhbərlik hansı milli dövlət quruluşunun xarakterik xüsusiyyətidir

- Konfederasiya
- ✓ Unitar
- Federativ
- Parlamentli respublika
- Respublika

472. Millətlər və xalqlar arasındakı qarşılıqlı münasibətlərin dövlətin müvafiq sənədlərində və qanunvericilik aktlarında təsbit olunmuş formada tənzim edilməsi üzrə məqsədyönlü fəaliyyəti necə adlanır

- Milli-etnik siyasət
- ✓ Milli siyasət
- Sosial siyasət
- Sosial-iqtisadi siyasət
- İctimai-sosial siyasət

473. Aşağıda qeyd olunanlardan hansı münaqişələrin beynəlxalq təcrübə əsasında formalaşdırılmış həlli metodlarına aid deyil

- ✓ Münaqişəni müharibə vasitəsilə həll etmək
- Danışqlar
- Münaqişədən çekinmək
- Üçüncü tərəfin cəlb olunması
- Münaqişənin həllini soraya qoymaq

474. Münaqişənin həlli prinsipləri olaraq daimi koalisiya, mütənəsblik, siyasətsizlik, Qarşılıqlı veto hüququ, razılaşma münaqişələrin həll edilməsi hüququnun üçüncü tərəfə verilməsini ön plana çıxaran politoloq kimdir

- N.Makiavelli
- ✓ E.Nordlinjer
- L.Kozer
- E.Buldinq
- R.Darendorf

475. E.Nordinjerə görə münaqişələri müvəffəqiyyətlə həll etmənin neçə prinsipi var

- 8
- 3
- 4
- ✓ 6
- 2

476. Münaqişələrin sona çatma mərhələsinin neçə variantı var

- 6
- 5
- ✓ 2
- 3
- 1

477. Xalqların milli dövlət quruluşlarına hansılar aiddir

- Respublika konfederasiya
- Unitar,Federativ
- √ Unitar,Federativ,Konfederasiya
- Unitar respublika və monarxiya
- Monarxiya, respublika

478. Milli dövlət quruluşunun neçə növü fərqləndirilir

- √ 3
- 2
- 5
- 4
- 7

479. Müxtəlif millətlərə mənsub olan adamların əmək,ictimai siyasi,ailə-məişət və asudə vaxtdakı həyat formalarında yaranan qarşılıqlı münasibətləri necə adlanır

- √ Milli münasibətlər
- Milli-etnik münasibətlər
- Sosial-etnik siyasət
- Milli siyasət
- Milli məsələ

480. Millətdaxili, milli-etnik birliklərarası və millət və xalqların şəxsiyyətlərarası səviyyədə münasibətləri hansı məhfum altında birləşir

- √ Milli münasibətlər
- Daxili-siyasət
- Sosial siyasət
- Milli siyasət
- Milli məsələ

481. Millətlər və xalqlar arasında dövlətdaxili və dövlətlərarası ünsiyyət prosesində təzahür edən siyasi,iqtisadi,hüquqi,ideoloji problemlərin məcmusu necə adlanır

- √ Milli məsələ
- Daxili siyasət
- Sosial siyasət
- Milli münasibət
- Milli siyasət

482. Milli məsələnin ən doğru yolu hansı səviyyədə həll olunmalıdır?

- sosial-iqtisadi
- etnik qruplar
- milli münasibətlər
- sosial-etnik
- √ etno-mədəni

483. Etnosun formalaşması adətən nəyin əsasında baş verir?

- xalqların mədəni birliyi
- hakimiyyətin və iqtisadi həyatın birliyi
- √ ərazi, mədəniyyət, psixoloji ümumiliyə malik olmaq
- milli-etnik birliklər ünsiyyəti
- sosial və siyasi həyatın birliyi

484. Milli münasibətlərin idarə edilməsi sahəsində dövlətin həyata keçirdiyi konkret fəaliyyət necə adlanır

- √ milli siyasət

- hərbi siyasət
- demoqrafik siyasət
- etnik siyasət
- sosial siyasət

485. İki və daha artıq dövlətin vahid dövlətdə birləşməsi necə adlanır?

- ✓ federasiya
- unitar
- monarxiya
- imperiya
- konfederasiya

486. Milli özünü təyin etmə xalqların nəyə malik olmalarını nəzərdə tutur?

- ✓ milli-dövlət quruluşuna
- şəxsiyyətlərarası münasibətlərə
- millət-etnik münasibətlər
- millətlərarası münasibətlərə
- millət-daxili münasibətlərə

487. Milli məsələnin həll etməyin ikinci demokratik prinsip dilindən, irqindən və s. asılı olmayaraq bütün millətlərdən olan vətəndaşların, aşağıda göstərilən anlayışların hansı ilə təmin edilməlidir?

- milli-etnik
- özünü təyin etmə
- millətdaxili münasibətlər
- milli münasibətlər
- ✓ hüquqi bərabərliyi

488. Müasir elita nəzəriyyələri nə vaxt formalaşmışdır

- ✓ XIX əsrin sonu–XX əsrin əvvəlləri
- XVIII–XIX əsr
- XVII–XVIII əsr
- XIX–XX əsr
- XVIII–əsrin sonu XIX əsrin əvvəlləri

489. Müasir elita konsepsiyasının xüsusi qolunu hansı nəzəriyyə təmsil edir

- ✓ Dəyərlər nəzəriyyəsi
- Elita nəzəriyyəsi
- Plüralizm ideyası
- Solçu liberal nəzəriyyəsi
- Konvergeniya nəzəriyyəsi

490. Cəmiyyətin obyektiv surətdə hakim və idarə olunan təbəqə kimi iki qeyri-bərabər hissəyə bölünməsi haqqında konsepsiya işləyib hazırlamış politoloq

- ✓ Q.Moska
- M.Aqripp
- X.orteqa-Qasset
- R.Mixels
- V.Pareto

491. insan cəmiyyəti yekcins deyil və fərdlər fiziki, əxlaqi və intellektual cəhətdən bir-birindən fərqlənir fikri kimə məxsusdur

- X.Orteqa-Qasset
- .M.Mesaroviç
- ✓ V.Pareto

- Q.Mosra
- R.Mixels

492. Müasir elita nəzəriyyələri nə vaxt formalaşmışdır

- XIX-XX əsr
- XVII-XVIII əsr
- XVIII-əsrin sonu XIX əsrin əvvələri
- XVIII-XIX əsr
- ✓ XIX əsrin –XX əsrin əvvələri

493. Siyasi qərarların qəbul edilməsində iştirak etmək dərəcəsinə görə elitanın hansı formalar fərqləndirilir

- Ali və orta sinif
- Orta və aşağı sinif
- ✓ Yüksək elita və orta elita
- Siyasi elita
- Aristokratiya

494. Cəmiyyətin daxilən rəngarəng, bu və ya dərəcədə idarəetmə funksiyalarını yerinə yetirmək kəfiyyətlərinə və qabiliyyətlərinə malik olan, ictimai strukturlarda rəhbər mövqe tutan və cəmiyyətdə siyasi qərarlar qəbul edilməsinə təsir göstərən mütəşəkkil azlıq necə adlanır

- ✓ Siyasi Elita
- Xalq
- Sosial təbəqə
- Sosial qrup
- Sinif

495. Ümum qəbul edilmiş dəyərlərin, ideyaların, əxlaq normalarının, mədəniyyətin, ictimai həyat normalarının inkar edən yanaşma

- ✓ Nihilizm
- Vətəndaş cəmiyyəti
- İnkişaf həddi
- Postindustrial cəmiyyət
- Konversensiya

496. Yad fikirliyə nifrət və etiraz oymaq üçün düşmən obrazının yaradılmasına son qoyulmasının təmin edilməsi dedikdə nə başa düşülür

- Sosial –fəlsəfi fikir
- Mənəvi baxışlar
- İdeologiya
- ✓ İdeologiyasızlaşma
- Siyasi fikir

497. Nüvə silahın və gücün olmadığı dünya nəyi əsas tutur?

- ✓ fiziki məcburiyyəti
- portnyorluq və əməkdaşlığı
- regional, milli mənafeələrin üstünlüyü
- zərər vurulması
- qarşıdurmanı

498. Bəşəriyyət risk zonasına daxil olur nə deməkdir

- ✓ dünyanın assimetrikliyini göstərir
- müxtəlif meyilli partiyaların mövcudluğunu
- ictimai hərəkətlərin çox amilliyini
- mənafeələrin kəsişməsini və ziddiyyətləri
- dünya tarixində yeni mərhələ

499. A.Tofflerin üçüncü dalğa kitabında irəli sürülən tuturoloji ideya nəyi təzahür etdirirdi?

- gizli heqemonluqlar yarışın aşağı dərəcəsidir
- mədəni vasitələrin və məqsədlərin dezinteqrasiyası
- √ bəşəriyyət vahid transnasional bütövlüyə çevriləcək
- dünyada mövcud sistemlərin tənqidi
- burjua aləmi məhv olmağa deyil “sağlam gələcək” yaratmağa qadirdir

500. Qlobal problematikasiyaya həsr olunmuş İnkişafın hüdudları məruzəsinin müəllfi kimdir?

- C.Kapitsa
- B.Şnayder
- M.Mesarovic
- √ D.Medouz
- A.Lemma